

"La Revue"
jurnalı: "Ermanistan
əli-qolu bağlı
Rusiyaya
tabe oldu"



**İdman gənclərimizi
fiziki və
mənəvi cəhətdən
formalaşdırır**



**Dövlət başçısının
regionlara hər safari
sosial rifahın daha da
inkışafına doğru atılan
uğurlu addımdır**



**"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir**

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 044 (6009) 5 mart 2020-ci il. Qiyməti 40 qəpik

"Əlince" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Regionların iqtisadi inkışafı əhalinin rifahını yaxşılaşdırır

Prezident İlham Əliyev Qazax, Ağstafa və Tovuz rayonlarına səfər edib



Bax 2

**"İndi köckünlərin
beynəlxalq təşkilatlarının humantar
yardımına ehtiyacı yoxdur"**

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində BMT-nin Qaçqınların Ali Komissarlığının Azərbaycan nümayəndəsi Guido Ambroso ilə görüşündə ona təqdim edilmiş fotolar barədə təessüratlarını paylaşır.



**Qırğızıstanlı jurnalist:
"Azərbaycan özünəyetərli,
zəngin və təhlükəsiz ölkədir"**

Bax 9

Bakı haqqında səhbet etdiyim adamların çoxu mən deyirdi ki, azərbaycanlılar neftdə çimirlər, ona görə belə varlıdırlar. Lakin Allah bizzən də təbii sərvətlərini əsirgəməyib. Amma... Ölkenin indiki idarı İlham Əliyevin fikrine, "Azərbaycanın, o cümlədən gənc neslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik, bir də öz resurslarına..."



**Dünyada ölümçül xəstəliklər varken
koronavirusdan niyə qorxurraq?**

"Ümumiyyətlə, insanlar adətən, bilmədiyi və yeni nədənsə qorxmağa başlayır. Koronavirus da yeni virus olduğu və elmin də bu virusla bağlı hər şeyi deyə bilməməsi insanlarda qorxu yaradır. Amma əslində virusdan qorxməq üçün səbəb yoxdur". Bu fikirləri SIA-ya həkim-terapevt Zaur Orucov deyib. O bildir ki, qorxu insanlara virusla bağlı çoxlu...



**Ermənilərin əhalini qəsdən məhv
etmələri cəhdid: soyqırımı və terrorlar**

Soyqırımı. Bir xalqın, millətin kökünü kesmek və məhv etmək. Soyunu yer üzündən silmək, xalqın tarixini, mədəniyyətini yox etmək, Tanrıının yaradıldığı insanları yerle yekسان etmək. İnsan ağlığının, təfəkkürünün qəbul edə bilməyəcəyi faciələri, soyqırımı törfətmək nə dərəcədə qəbul edilə bilər? Terror...

Bax 11

**Sərdar
Çəlaloğlunun
hədəfi "REAL"dir**



Bax 14

**"Freedom House"
yenə də
erməni tumanını
başına keçirdi**



**"Əhalinin
sağlamlığının
qorunması sosial
siyasetin əsasını
təşkil edir"**



Bax 5

**Operativ qərargah: "İran ərazisində
olan Azərbaycan vətəndaşlarının
ölkəmizə geri qayıtməsi təmin edilir"**



Regionların iqtisadi inkişafı əhalinin rüfahını yaxşılaşdırır

Prezident İlham Əliyev Qazax, Ağstafa və Tovuz rayonlarına səfər edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

AZERTAC xəber verir ki, dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəndi. Şəhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində son illərdə görülən işlər göz qabağındadır. Əhalinin sağlamlığının qorunmasına və tibbi xidmetin keyfiyyətinin yaxşılaşdırılmasında şəhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları müstəsnə rol oynayıb. Bu proqramlar dövlət tərəfindən maliyyələşdirilib və ölkə üzrə bütün tibb müəssisələrinin yenidən qurulmasını əhatə

edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sosialyönümlü siyasetin mü hü mərkəz hissəsi kimi ölkədəki tibb ocaqlarında xidmetin pulsuz həyata keçirilməsi, əhalinin icbari tibbi sığortasının təşkil olunması və icrası uğurla davam edir. Ölkədəki şəhiyyə islahatlarının əsas qayesi həm də axtəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların pulsuz dərmanlarla təmin olunmasına və müalicəsinə yönəlib.

Dövlətimizin başçısına məlumat verildi ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə düşmüdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən ilin sentyabrında yekunlaşdı. Üç hektarlıq erazidə 145 çarpayılıq müasir tibb müəssisəsi inşa olundub. Xaricde istehsal olu-

vel həkim nəzarəti altında müayinə və müalicələrinin həyata keçirilməsini təmin edir. Xəstələr bu bölmənin fəaliyyəti nəticəsində müşahidə altında saxlanılır, hər şey qaydasında olarsa, ambulator müalicə üçün evə yazılır, nəticədə stasionar şöbələrə düşən yükün həcmi əksin azalır. Steril şəraitin təmin edilməsi üçün laboratoriya şöbələri xəstələrən birbaşa daxil ola biləcəyi ərazilərdən kəndə yerləşdirilib, qan və digər nümunələrin alınması üçün xüsusi otaqlar yaradılıb, zəruri avadanlıqla təmin edilib. Ambulator tibbi xidmetin göstərilməsi üçün xəstəxana binalarının birinci mərtəbələrində poliklinikalar yaradılıb. Bütün həkimlər ambulator xəstə qəbulunu poliklinikalarda həyata keçirirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub. AZERTAC xəber verir ki, "Azərxalça" ASC-nin idarə Heyətinin sədri Vüdadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, əməkçi sahəsi 1200 kvadratmetrən çox olan filialın binasında 150 toxucu işləyəcək və onların hamısı yerli sakinlərdir. Onlar bir neçə ay ərzində "Azərxalça"nın burada təşkil olunmuş tədris-həzırlıq kurslarında iştirak edib, bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-həzırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları "Azərxalça" ASC-nin sertifikatını ala caqlar.



nan avadanlıqla təchiz edilən xəstəxana binasının əməkçi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anestezio-rianimasiya, poliklinika, şüa-diagnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Mehkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək.

Prezident İlham Əliyevi icbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət xəstəxanalarında tibbi fəaliyyətin təşkilindəki əsas dəyişikliklər barədə məlumat verildi. Bildirildi ki, təcili və texirəsalınmaz tibbi yardım bölməsi həftənin 7 günü 24 saat fəaliyyət göstərərək müraciət edən xəstələrin çeşidlənməsini, stasionar şöbələre yerləşdirilməmişdən əv-

Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 40-dan çox dəzgahda Azərbaycan xalçaları toxunacaq. Emalatxana zeruri xammal və ləvazimatlarla təmin edilib. Xalça-satış salonunda "Azərxalça" ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək. Qeyd edək ki, qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı Qazax rayonunda icra olunan layihə də öz ehemmiyyəti ilə fərqlənir. Bu sahənin inkişafına xüsusi önem verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgelərdə xalça fabrikleri istifadəyə verilib və bəzi regionlarda yeni fabriklərin açılması istiqamətində işlər gedir.



Regionların iqtisadi inkişafı əhalinin rifahını yaxşılaşdırır

Prezident İlham Əliyev Qazax, Ağstafa və Tovuz rayonlarına səfər edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış olub. "Azərxalça" ASC-nin idarə Heyətinin sədri Vüdadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Ağstafa rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" sayılı hərbi hissəsinin açılışında iştirak edib. AZƏRTAC xəber verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayet Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitle tanış oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xızıxına avtomobil yoluğun yenidənqurma və bərpədan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyev yolu rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatire şəkli çəkildi.



Əvvəli-Səh-2

Hazırda dövlət seviyyəsində bu fabriklərin yerli istehsal hesabına xammalla təmin olunması diqqət mərkəzindədir. Prezident İlham Əliyev həmişə vurğulayır ki, bu fabriklərin açılması xüsusilə qadınların işlə təmin olunmasında müstəsna əhəmiyyət malikdir. Bu baxımdan Qazaxdakı xalça fabriki də fərqlənir. Müəssisədə əsasən Ağstafa, Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrindəki orijinal xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrdə tətbiq olunacaq.



gələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalça"nın rəs-samları tərəfindən hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gəlib. AZƏRTAC xəber verir ki, dövlətimizin başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, öünüə gül dəstəsi qoyub.

di.

Martın 4-də 110/35/10 kilovoltluq "Ağstafa" elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib. AZƏRTAC xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Ardı Səh. 4

Regionların iqtisadi inkişafı əhalinin rüfahını yaxşılaşdırır

Prezident İlham Əliyev Qazax, Ağstafa və Tovuz rayonlarına səfər edib




Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub. AZERTAC xəbər verir ki, "Azərxalça" ASC-nin idarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi. Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də Azərbaycan Aşiq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib. Dövlətimizin başçısı muzein rəmzi açılışını bildirən lenti keşdi. Prezident İlham Əliyev muzeyle tanış oldu.

Martın 4-də Tovuzda Tarix-Diyarşunaslıq Muzeyinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı muzein rəmzi açılışını bildirən lenti keşdi. Prezident İlham Əliyev muzeydə yaradılan şəratla tanış oldu.

Dünən Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı muzein rəmzi açılışını bildirən lenti keşdi. Prezident İlham Əliyev muzeydə nümayiş etdirilən ekspozitidlər barədə məlumat verildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı kompleksin rəmzi açı-



Əvvəli-Şəh-3

"Azərişiq" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiya haqqında məlumat verdi. Prezident İlham Əliyev yarımstansiyani işe saldı. Sonda xatire şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edib. AZERTAC xəbər verir ki, kompleksin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi. Prezident İlham Əliyev kompleksle tanış oldu. Sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşüb.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Müdafiə Nazirliyinin Ağstafada yerləşən "N" sayılı hərbi hissəsinin açılışında iştirak edib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə report verib. Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitle tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfərə gəlib. AZERTAC xəbər verir ki, dövlətimizin başçısı Tovuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, önu-



nə gül dəstəsi qoyub. Tovuz Rayon İcra Həkimiyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlətimizin

başçısına məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının açılışında iştirak edib. AZERTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti keşib. Sonda xatire şəkli çəkdirilib.

ləşini bildirən lenti keşib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq müdafiə orqanları ilə iş şöbəsinin müdürü Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına məlumat veriblər.

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərə tanış olub. Sona dövlətimizin başçısı "ASAN xidmət" könüllüləri və əməkdaşları ilə görüşüb. Prezident İlham Əliyev görüşdə çıxış edib. Sonda xatire şəkli çəkdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Saritala avtomobil yoluñun yeniden-qurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib. AZERTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti keşib. Sonda xatire şəkli çəkdirilib.

"İndi köçkünlərin beynəlxalq təşkilatların humantar yardımına ehtiyacı yoxdur"

Əli Əhmədov: "Prezident İlham Əliyevin çadır şəhərciklərinin ləğvinə dair programı ölkəmizin tarixində həyata keçirilən miqyasca ən nəhəng, mahiyyətçə ən humanist layihələrdən biri, bəlkə də birincisidir"

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində BMT-nin Qaçqınların Ali Komissarlığının Azərbaycan nümayəndəsi Guido Ambroso ilə görüşündə ona təqdim edilmiş fotolar barədə təessüratlarını paylaşır.

Əli Əhmədovun toxunduğu mövzunun aktuallığını nəzərə alıb oxucularımıza təqdim edirik:

- Bu gün BMT-nin Qaçqınların Ali Komissarlığının Azərbaycan nümayəndəsi Guido



baycanda heç bir çadır şəhərciyi qalmayaçaq" programı ölkəmizin tarixində həyata keçirilən miqyasca ən nəhəng, mahiyyətçə ən



Məcburi köçkünlər 1990-cı illərdə



Məcburi köçkünlər üçün salınmış müasir şəhərciklər



Ambroso ötən əsrin 90-cı illərində Azərbaycanda olarkən çəkdiyi bir neçə fotospektli mənə təqdim etdi. Şəkillərdə məcburi köçkünlərin yaşadığı şərait əks olunub. Bu şəkillər məni xeyalən həmin illərə qaytarı: 100 minlərlə nəsləc insan çadırlarda, en ağır şəraitdə yaşımağa mehkum idi. O zaman ayrı-ayrı ölkələr, beynəlxalq humanitar təşkilatları Azərbaycana ərzəq göndərirdi ki, məcburi köçkünlər heç olmasa aqılıdan əziyyət çəkməsin.

İndi isə həmin məcburi köçkünlər onlar üçün salınmış 100-dən çox yeni şəhərcikdə ən müasir mənzillərde yaşayır. Fərqi müşayiət etmək naməni həmin şəhərciklərdə ikisinin şəklini də təqdim edirəm. Bu şəkillərə baxıb etməyə bilməzsən ki, Prezident İlham Əliyevin 2003-cü ildə bəyan etdiyi "Azə-

humanist layihələrdən biri, bəlkə də birincisi. Bundan da az əhəmiyyət kəsb etməyən ikinci cəhət isə ondan ibarətdir ki, indi köçkünlərin beynəlxalq təşkilatların humantar yardımına ehtiyacı yoxdur. Onların bütün ehtiyaclarının qarşılıqlasmasını dövlət öz üzərinə götürüb.

Təqdim etdiyim şəkillərə Azərbaycana ləkə vurmağı özünün peşəsinə çevirmiş radiokollar və onların yalan istehsal edən təbligatçılarının baxmasını çox istərdim. Dəyişəcəklərinə ümidi etmirəm. Utanc hissi keçiricəkləri də inandırıcı deyil. Məqsədim Azərbaycanda nə qədər möhtəşəm inkişaf və dəyişikliklərin baş verdiyini təqdim olunan şəkllərə bir daha göstərməkdir.

Musa Quliyev: "Azərbaycanda sosial-iqtisadi islahatların uğurla davam etməsi yeni-yeni naliyyətlərlə müşayiət olunur"



Azərbaycanda sosial-iqtisadi islahatların uğurla davam etməsi yeni-yeni naliyyətlərlə müşayiət olunur". Bu fikri YAP Siyasi Şurasının üzvü Musa Quliyev bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar irimiqyaslı tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, son illərin statistikası göstərir ki, ölkədə istehsal olunan ümumi mehsulun quruluşunda qeyri-neft sektorunun payı artmaqdadır.

"Qeyri-neft sektorun inkişaf etdikcə, ümumi daxili mehsulda onun həcmi artır. İqtisadi fəallığı artırmaq məqsədilə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar xüsusi əhəmiyyət kəsb edir. Bu sərəncamlar neticəsində sənaye və texnologiyalar parkları yaradılır, regionların sürətli inkişafına xidmət edən məqsədli proqramlar həyata keçirilir. Bütün bunlar respublikanın iqtisadi həyatında baş veren en böyük hadisələrdir. Bilirsizsin ki, Sumqayıt Texnologiyalar Parkı yaradılıb, Qaradağda gəmiqayırma, Balaxanıda məişət tullantıları zavodu tikilib. Mingəçevirdə, Neftçalada və s. yerlərdə böyük sənaye məhəllələri yaradılıb. Elecə də, respublikanın digər bölgələrində də müxtəlif müəssisələr yaradılıb ki, bu da qeyri-neft sektorunun inkişafına xidmət edir"- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

"Azərbaycan Prezidenti həmişə öz xalqının yanındadır"

Prezident İlham Əliyevin qərb zonasına səfəri, əhalilər bilbaşa ünsiyyətdə olması, onların problemlərinin dinləməsi bir daha regionlarımızın inkişafı, əhalinin sosial rifahının təmin olunmasına diqqət mərkəzində olmasından xəbər verir. Biz ölkə başçısını cəbhə xəttində, on cəbhədə görməyə alışmışq". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millet vəkili Hikmet Babaoglu deyib. Deputatın sözlərinə görə, dünyada koronavirusa qarşı mübarizə aparıldığı vaxtda bir sıra ölkələrin liderləri nəinki kütləvi görüşləri məhdudlaşdırır, hətta ünsiyyətdən qaçırlar: "Ancaq belə bir vaxtda Azərbaycan Prezidenti birbaşa öz xalqı ilə ünsiyyətdə olur, onların problemlərini dinleyir. Yeni müəssisələrin, tibb mərkəzlərinin açılışında iştirak edir. Bu da onun göstəricisidir ki, ölkə başçısı daim öz xalqının yanındadır. İlham Əliyev inamla kütləvi tədbirlərdə olmaqla xalqla ünsiyyət qurur. Bu da xalqla Prezident birliliyinin nümayişidir. Eyni zamanda xalq tərəfindən ölkə başçısının siyasetinin dəstəklənməsinin göstəricisidir. Xalqın Azərbaycan Prezidentine inamı çox dərinidir".

H.Babaoglu vurğulayıb ki, ölkədə koronavirus təhlükəsinə qarşı bütün tədbirlər görürlüb: "Prezident İlham Əliyev Goranboyda xəstəxananın açılışında çıxış edərkən ölkə büdcəsindən koronavirusla mübarizə aparmaq üçün vəsaitin ayrıldığını qeyd etdi. Əlavə etdi ki, yeni tip virusun Azərbaycanda yarada bilecəyi təhlükənin minimuma endirilməsi ilə bağlı bütün önleyici tədbirlər həyata keçirilir. Cənab Prezidentin göstərişi ilə Nazirlər Kabinetini yanında operativ qərargah yaradılıb. Mümkün təsirlərə qarşı ciddi məbələğdə vəsait ayrılb ki, bu da ehtimal olunan təhlükənin qarşısının alınması üçün müvafiq istiqamətlərde xərclənəcək. Azərbaycanda hər hansı təhdidə qarşı təhlükənin sovuşurulması ilə bağlı daima tədbirlər görülür. Vətəndaşlar da şübhəsiz ki, özlərini təhlükəsizlikdə hiss edir".



Bəhruz Quliyev: "Əhalinin sağlamlığının qorunması sosial siyasetin əsasını təşkil edir"

Prezident İlham Əliyevin hazırlı məqamda bölgələrə səfəri göstərdi ki, nə dənən qorxudan virus, təbii fəlakətlər, nə də başqa proseslər xalqla Liderinin arasına girə bilməz". SİA-nın xəbərinə görə, bunu açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.



Olkə başçısının ən çətin və təhlükəli məqamlarda hər zaman xalqının yanında olduğunu deyən ekspert bildirib ki, koronavirus infeksiyasına yoluxmaq təhlükəsi olduğu məqamda digər ölkələrin rəhbərləri səfərlərini, müxtəlif görüşlərini təxirə salsalar da, cənab Prezidentin Goranboy, Qazax və Şəmkir rayonlarına səfəri onun xalqına olan etimadını, inamını ortaya qoydu: "Azərbaycanı təhdidlərdən qoruyan, böyük uğurlar əldə etməsinə imkan yaradan əsas səbəblərən biri məhz Liderlə xalq arasında olan bağlılılıqdır".

B.Quliyev qeyd edib ki, səfər cərçivəsində müxtəlif müəssisələrin açılışında iştirak etmək, vəziyyətə birbaşa tanışlıq, keçirilən görüşlər dövlət başçısının regionlarda baş verən proseslərə, eləcə də əhalinin rahat yaşamasına həssas yanaşığının göstəricisidir: "Bildiğiniz kimi son 16 ilə Azərbaycanın bölgələrində 22 yeni xəstəxana, 15 diagnostika müləcə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub, 5 xəstəxananın tikintisi isə davam edir. Bunu yanaşı, bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Ümumilikdə isə son 16 ilə Azərbaycanda 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Azə-

baycan Prezidentinin Goranboy rayon Mərkəzi Xəstəxanasının açılışında iştiraki bir daha göstərir ki, Azərbaycanda müasir sehiyye infrastrukturunu formalaşdırılıb. Azərbaycanda sehiyyənin maddi-texniki bazası en yüksək seviyədə qurulur, paytaxt Bakı və bölgələrdə tibb müəssisələri müasir standartlara cavab verir, tibbi avadanlıq dənənin aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir. Bu da o deməkdir ki, əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımlar Azərbaycanda həyata keçirilən sosial siyasetin əsasını təşkil edir".

Baş redaktor vurğulayıb ki, dünyani təşvişə salan koronavirusla mübarizə məsələsində de Azərbaycanda vəziyyət ciddi nəzərdə saxlanılır: "Dünyada koronavirusla bağlı profilaktik tədbirlər həyata keçirə bilməyən, xəstəliyi lokallaşdırmağa gücü çatmayan ölkələr də var. Lakin Azərbaycanda bu istiqamətdə işlər tam nəzarətdə saxlanılmışdır. Yəni bütün məsələlər xirdalığına qədər düşünülür, müvafiq tədbirlər görülür. Ölkəmizdə ictimai nəqliyyat, əhalinin sıx olduğu ərazilər, tədris müəssisələrində dezinfeksiya işləri həyata keçirilir, xəstələrin sağalması üçün müyyən tədbirlər görülür. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti dənəm öz vətəndaşına diqqət və qayğı ilə yanaşı". (trend)

Nailə Məhərrəmova

Dövlət başçısının regionlara hər səfəri sosial rifahın daha da inkişafına doğru atılan uğurlu addımdır

Prezident İlham Əliyev: “İndiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”

Regionlarımızın günbəgün inkişaf etməsi ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu təsdiq edən ən mü hüüm amildir. Regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə, regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldiləsinə təkan verir.

Ən mühüm məsələ isə, dünyani cənginə alan koronavirus təhlükəsinin hökm sürdüyü bir vaxtda Prezident İlham Əliyev bölgələrə səfərlər edir. Prezident İlham Əliyev bu günlərdə Goranboy, Şəmkir və Qazax rayonlarına səfərlər edib və səfərlər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışlarında ve təməlqoyma mərasimlərində iştirak edib. Dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ile görüşündə göstərdiyi səmimiyyət diqqətdən kənardə qala bilməz. Prezident İlham Əliyev ən çətin, təhlükeli anlarda xalqın yanında, insanların arasında olub. Azərbaycanda zəlzələ və daşqın olanda, cəbhə bölgəsində hərbi əməliyyatlar gedəndə dövlət başçısı hər hansı təhlükədən çəkinməyərək bilavasitə yerlərə səfər edib, vəziyyətə şəxsən tanış olub, insnlarla görüşüb, bütün məsələlərin həlli ilə bağlı göstəriş və tövsiyələrini verib.

“Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazası ən yüksək səviyyədə olmalıdır və biz buna nail oluruz”

Dövlət başçısı ictimaiyyətə görüşü zamanı Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazasının ən yüksək səviyyədə olmasını və buna nail olunduğunu bildirib: “Son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 Diaqnostika Müalicə Merkezi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Beləliklə, ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Əlbəttə ki, bu tibb ocaqları insanların sağlamlığına xidmet göstərir. Bakı şəhərində de bir çox xəstəxanaların tikintisi və təmiri artıq yekunlaşdır. Bütövlükdə, son 16 ildə ölkəmizdə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub”.

Bütün bu uğurlu işlərin əldə olunması böyük vəsait hesabına həyata keçirildiyini deyən dövlət başçısı bildirib ki, əsas məqsəd vətəndaşlara keyfiyyətli tibbi xidmet göstərməkdir: “Əlbəttə ki, buna böyük vəsait lazımdır və dövlət



büdcəsinin xətti ilə bu vəsait ayrıılır. O cümlədən, bu xəstəxana da dövlət investisiya programı çərçivəsində, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsasında inşa edilib. Bunun əsas məqsədi vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsidir. Bu gün, demək olar ki, bütün şəhərlərimizdə müasir tibb müəssisələri fealiyyət gösterir. Bu tibb müəssisələrində həm müalicə, həm də diaqnostika aparmaq üçün bütün imkanlar var. Təsadüfi deyil ki, ildən-ildə müayinədən keçən vətəndaşların sayı artır və keçən il 5 milyona çatıb. Beş milyondan çox insan tibbi müayinədən keçib. Mən 10 il bundan əvvəl, vətəndaşlara belə bir tövsiyə etmişdim ki, ilde bir dəfə hər bir vətəndaş müayinədən keçsin, öz sağlamlığı haqqında onda da, həkimlərdə də məlumat olsun, lazım olan halda müalicə alısin, cərrahiyyə əməliyyatından keçsin. Ancaq o vaxt lazımi şərait yox idi, bu gün isə bu şərait var. Ona görə belə gözel tibb mərkəzinin yaradılması bizim siyasetimizin göstəricisidir. Bu, bir daha onu göstərir ki, bu istiqamətdə məqsədönlü dövlət siyaseti aparılır”.

“Bütün lazımi tədbirlər görülür”

Prezident İlham Əliyev dünya gündəliyini zəbt edən koronavirusun yayılmasının qarşısının alınması çərçivəsində ölkəmizdə bütün lazımi tədbirlərin görülməsindən danışır: “Azərbaycana gəldikdə, deyə bilerəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimle Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürelə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliye edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana getirilmələri təmin



ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırular ki, Azərbaycanda xəstəlik yayılmasına. Eyni zamanda, məktəblərin, ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlər veriləndir. Bunun da məqsədi uşaqları və yeniyetmələri o xəstəlikdən qorumaqdır. Yəni bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin, bu güne olan məlumatata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərem ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır”.

Dövlət başçısı çıxışında, həmçinin, sərhədlərin bağlanmasına toxunub, O, bildirib ki, sərhədlər bağlanısa da, yüksəkşəhənmalarının həyata keçirilməsinə mehduduya yoxdur: “Onu da deyim ki, heç bir ölkə bu güne qədər yüksəkşəhənmalarının həyata keçirilməsinə mehdudiyyət qoymayıbdır, o cümlədən, Azərbaycan da. Bildiyiniz kimi, Azərbaycan tranzit ölkədir ve biz uzun illər çalışırdıq ki, öz

tranzit potensialımızı genişləndirik, buna nail ola bilmişik. Heç bir tranzit yükər üçün məhdudiyyət qoyulmur. Ancaq bu sahəyə də xüsusi diqqət göstərək tranzit yükər, xüsusi, Cənub istiqamətindən ölkəmizə daxil olan, hem Azərbaycan istehlakçıları, hem də qonşu ölkələrin istehlakçıları üçün lazımi yüklerin çatdırılması ilə bağlı mütəşəkkil qaydada işlər aparılır, müvafiq yük maşınlarından ibarət xüsusi kolonlar formalasdırıllı, polis müşayiəti təmin edilib. Eyni zamanda, göstəriş vermişəm, xarici sürücülərə yemek təqdim edilsin ki, onlar idarə etdikləri maşınlardan tez-tez çıxıb ictimai yerləre getməsinə. Yəni hər bir xirdalığa qədər düşüñülmüş addımlar atılır, bunun da, məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu güne qədər bizim bütün addımlarımız uğurla neticələnib. Biz daim Ümumdünya Səhiyyə Teşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə getirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır”.

kuməti bütün lazımi tədbirləri görür. Bizim kifayət qədər maska ehtiyatımız var. Görünür ki, hansısa möhtəkirələr bu vəziyyətdən istifadə edərək, öz qanunsuz gəlirləri artırmaq isteyirlər. Bütün hüquqmühafizə orqanlarına tapşırıq verilib ki, əger belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq edilməlidir. Ona görə bir daha Azərbaycan ictimaiyyətini əmin etmek isteyirəm ki, Azərbaycan hö-

RƏFIQƏ KAMALQIZI

Ermənilər niyə narahatdırılar?

İşgalçılardan hələ ki, düşünməyə vaxtları var - ya proseslərdən salamat çıxmali, ya da...



Son zamanlar, xüsusilə Türkiyənin Suriyada növbəti - "Bahar qalxanı" adlı hərbi əməliyyatlara başlaması fonunda Ermənistən ciddi təlaş keçirməyə başlayıb. Türk ordusu Rusyanın dəstəklədiyi Bəşər Əsad rejiminə qarşı açıq-aşkar savaş açmaqla, Türkiyənin Yaxın Şərqi regionu ilə yanaşı, həm də Cənubi Qafqazda möhkəmlənməsi prosesini parallel şəkildə həyata keçirməsi siyasetini ortaya qoyur. Daha dəqiq desək, Türkiyənin əsasən Azərbaycanla siyasi, iqtisadi və s. sahələrlə yanaşı, hərbi strateji məsələlərdə də eyni mövqedən çıxış etməsi işgalçi Ermənistəni demək olar ki, dalana dirəmək üzərdir.

Türkiyə faktoru və Azərbaycan reallığı

Erməni politoloqları Ərdoğanın Azərbaycana rəsmi səfərində rəsmi Bakı ilə hərbi-strateji sazişlər imzalamasını, Prezident İlham Əliyevlə keçirdiyi görüşlərində Dağılıq Qarabağ mövzusundə Azərbaycana birmənali dəstək nümayiş etdiren bəyanatlar səsləndirmesindən ciddi şəkildə xoflanırlar.

Əsasən, Nikol Paşinyanın hakimiyyəti evvələr anti-Rusiya xarakterli addımlar atıldırlarsa, indi yenidən qeyriyalınan rusların əllərinə verməkdə maraqlı olduğunu sərgiləyirlər. Misal üçün, əgər erməni içtimai-siyasi dairələri Rusiyaya məxsus Gümrük hərbi bazasının çıxarılması etrafında mülahizələrlə irəli sürürdülərsə, indi həmin dairələr Qarabağda müharbənin başlayacağı halda həmin bazanın onlara hansı səmərələr vereceyi üzərində baş sindirirlər. Halbuki, ermənilər də yaxşı bilirlər ki, "DQR" heç bir beynəlxalq təşkilatlar, yaxud ölkələr tərefində tanınmayıb və Azərbaycanın ərazisi kimi tanınmaqdır. Daha dəqiq desək, Qarabağın erməni işgalinə məruz qalması faktı dünya ölkələri tərefindən birmənali olaraq qəbul olunur. Başqa tərefdən, o da bəlli dir ki, KTMT adlanan hərbi ittifaq yalnız Ermənistənə hərbi müdaxilə olacaqı təqdirdə müəyyən qərarlar vermek hüququndadır. Məhz bu faktor erməniləri ciddi təlaşlandırır. Yəni Qarabağda hərbi əməliyyatların başlayacağı, Azərbaycanın işgalindəki torpaqlarını azad etmək hüququnu istifadə edəcəyi halda KTMT-nin kənarada qalacağı, Türkiyənin isə Azərbaycana müxtəlif strateji dəstəklər göstərcəyi vəziyyəti erməni tərefini bərk narahat edir.

Iragir.am: "Moskva Azərbaycanla münasibətləri pozmaqdə maraqlı deyil"

Onları narahat edən daha bir məsələ Türkiyənin Yaxın Şərqi və Suriya məsələsində nəinki ABŞ və s. Qərb dövlətlərinə, o cümlədən Rusiyaya barmaq silkləməsidir. Çünkü Türkiyə regional gücdən beynəlxalq gücü artırıb və istənilən halda Azərbaycanın yanında olacaqsa, bu reallıq bir ovuc ermənin siyasi məhvini deməkdir.

Daha bir məsələ ermənilərin rus ekspertlərinin verdikləri proqnozlardan da narahat olmalarıdır. Bununla bağlı Ermənistən İragir.am saytında "Azərbaycan başlayır, Ermənistən nə edəcək?" adlı məqalədə ilginc nüanslara toxunulub. "Rusiya ekspertləri qeyd edirlər ki, hərbi əməliyyatların başlayacağı halda Rusiya çətin situasiyada qalacaq. Belə ki, Ermənistən bir tərəfdən müttəfiqdir, lakin başqa tərəfdən Moskva Azərbaycanla münasibətləri pozmaqdə maraqlı deyil", deyə bildirilen yazida o da qeyd olunur ki, analitiklər Türkiyə və Rusyanın İdlib tehlükəsizlik ərazisi etrafında əldə etdikləri razılıqları sonradan "Artsaxda" (dırnaqlar bizimdir-R.N.) da tətbiq oluna bilər.

Ərdoğanın "Qarabağ problemi həm də Türkiyənin problemidir" bəyanatı erməniləri vəlvələyə salıb

Misal üçün, Türkiyənin xarici işlər naziri Çavuşoğluunun bəyanatını xatırlatmaq olar. O vurğulamışdı ki, əgər Rusiya istəsə, onlar, yəni Türkiye tərəfi Qarabağ problemini çox sürətə həll edə bilər. Bu baxımdan da, Çavuşoğluunun bəyanatını xatırladan erməni nəşri yazır ki, Lavrov planı türk tərefini tamamilə qane edir. O cümlədən, Azərbaycan Prezidenti İlham Əliyevin Mühəndə mərhələli həlli istiqamətindəki bəyanatı da bu xüsusdadır.

Ermeniləri nigaranlılıqda və təlaşda saxlayan daha bir məsələ Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya rəsmi səfərində səsləndirdiyi "Qarabağ problemi həm də Türkiyənin problemidir" bəyanatıdır. Ləğər.am nəşri xatırladır ki, həmin səfər çərçivəsində Bakı və Ankara bir sıra iqtisadi, kommunikasiya və hərbi sazişlər imzaladılar.

Beləliklə, Ermənistən narahatlığının əsasında dayanan başlıca amillər Azərbaycanın regionda yeganə gücü artırılması ilə yanaşı, beynəlxalq gücü artırılmış Türkiyə ilə analog olmayan yaxınlığı, müttəfiqliyi və birge strategiya həyata keçirməsidir. Hər halda, işgalçi Ermənistən həle də vaxtı var - ya bu vəziyyətdən salamat çıxmali, ya da...

Rövşən NURƏDDİNOĞLU

"Bakıya gələcək idmançıların sağamlığı yoxlanılacaq"



Əger hansıa şübhəli məqam aşkar olunarsa, ya ölkəsinə geri qaytarılacaq ya da karantində saxlanılacaq. Bu, bizdən asılı deyil, Dünya Səhiyyə Təşkilatının tələbidir", - deyə Çingiz Hüseynzadə bildirib.

"Tokio 2020"ə lisenziya qazanan və buna şansı olan atletlər haqqında məlumat verən MOK-un vitse-prezidenti deyib: "Hazırda atletlərimizdən ikisi - üç təkanla tullanma növü üzrə Nazim Babayev və çəkicatma növü üzrə Anna Skidan Tokio Olimpiadasına vəsiqəni təmin edib. Üç təkanla tullanma yarışları üzrə mübarizə aparən digər idmançıımız Aleksis Kopello dünya reytingində yedinci yeri tutur və onun Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün böyük şansı var. Qadın idmançıımız Yekaterina Sarayeva da son üç turndə bir gümüş və iki bürünc medal qazanıb. Qarşıda idmançılarımızı lisenziya xarakterli yarışlar gözləyir. Ümid edirik ki, növbəti aylarda digər atletlərimiz arasında da Olimpiadaya vəsiqə qazanınlar olacaq".

"La Revue" jurnalı: "Ermənistən əli-qolu bağlı Rusiyaya tabe oldu"



Sovetlərin iflasından sonra müstəqilliyini bərpə edən 3 Qafqaz respublikasından yalnız Azərbaycan onu əhatə edən hegemon ambisiyalı böyük dövlətlərlə bərabər məsəfe saxlamağı bacardı. Ermənistən əli-qolu bağlı Rusiyaya tabe oldu, qərpərəst macəraların qoynuna atılan Gürcüstanın yaraları hələ də sağlamayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransadakı sefirimizin fransız dilində dərc olunmuş "Azərbaycan böyük dövlətlər arasında" kitabına dair "La Revue" jurnalının geosiyaset rubrikasında dərc olunan "Qafqazda təsir oyunları" adlı məqalədə yazılib. Məqalədə sefirin kitabından sitatlar gətirilərək, bu əsərdə ölkəmizin tarixən keçdiyi keşməkeşli yollar haqqında məlumat verildiyi bildirilib. Zəngin neft və qaz ehtiyatlarının Azərbaycana qarşı daim qısqanlıq hissələri oytadığı və bunun da ölkəmizə həmişə baha başa geldiyi vurğulanıb. Məqalədə 1991-ci ildə yenidən müstəqilliyini bərpə edən Azərbaycanın üzləşdiyi müxtəlif çətinliklərden də söz açılıb. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın döyüvi və demokratik ölkə olduğu diqqətə çatdırılıb.

Operativ qərargah: "İran ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəmizə geri qayıtməsi təmin edilir"

İran İslam Respublikası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə geri qayıtməsi təmin edilir. Bununla əlaqədar İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycan Respublikasının Tehran şəhərindəki səfirliliyinin və Təbriz şəhərindəki baş konsulluğunun qaynar xətlərinə daxil olan müraciətləri qeydiyyata götürülür.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirələr Kabinetinin yanında operativ qərargahın məlumatında bildirilir.

Qeyd olunub ki, vətəndaşlarımızın qayıdışı sərhəd keçid məntəqəsində əvvəlcədən müəyyən edilmiş vaxtlarda fəaliyyət göstərən xüsusi dəhliz vasitəsilə həyata keçirilir. Bu məqsədlə İrandan Astara sərhəd-keçid məntəqəsinə gələn vətəndaşlar müvəqqəti qalma yerləri və zəruri şəraitlə təmin edilib, müəyyən olunmuş qrafiklə 276 nəfər Azərbaycan ərazisine keçib. Sərhədi keçən vətəndaşlar xüsusi ayrılmış avtobuslarda karantin zonalarına aparılıb. Qeyd edək ki, İran İslam Respublikasından qaydan vətəndaşlar mütləq şekilde 14-29 gün müddətinə karantin rejimine yerləşdirilir. Bütün vətəndaşlardan karantin rejiminin tələblərinə riayət etmək tələb olunur.

Əlavə sorular üçün vətəndaşların Azərbaycan Respublikasının Tehrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğunda açılmış qaynar xətlərə müraciət etməsi tövsiyə edilir. Sorular daxil olduqdan sonra vətəndaşlarımızın Azərbaycana keçidinin uçuş reysi və xüsusi ayrlımlı sərhəd dəhlizi ilə həyata keçirilməsi nəzərdə tutulur.



İdman gənclərimizi fiziki və mənəvi cəhətdən formalasdırır

5 Mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur



Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş siyaset, respublikamızda ugurlar göturməklə yanaşı, onun dünya miqyasında imicini də yüksəldib. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu ugurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasetinin mənətiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib ki, bu da, bütün sahələrdə, eləcə də idman sahəsində böyük nailiyyətlərin əldə olunmasına səbəb olub. Azərbaycan dünyadan idman arenasında, artıq özünə layiqli yer tutub, istər beynəlxalq yarınlarda iştirakçı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə. Təbii ki, idman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün ənənəvi vasitələrdən olduğundan, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrırlar. Məhz bu səbəbdən də, Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına xüsusi diqqət yetirir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləvələşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub. Idman hərəkatının ölkəmizdə bele vüsət aldığı bir gündə ölkəmiz 5 Mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü qeyd edir. Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bədən tərbiyəsi və idman günü"nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüñün Martin 5-də qeyd olunması təsdiyi deyil. Məhz 1995-ci il Martin 5-de Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, idman Föndunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Azərbaycan Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilmesinden sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı

isə, tezliklə öz müsbət nəticəsini verdi. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandıqları qələbələri, xüsusilə, qeyd etmək lazımdır. Pekin Olimpiya Oyunlarında Azərbaycan 7 medal qazandı və dünyadan iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdu. Olimpiya Oyunlarında qazanılan bu qələbə də, heç şübhəsiz, dövlətin idmanına münasibətinin nəticəsi idi.

MDB ölkələri zəhmətkeşlərinin beynəlxalq V İdman Oyunlarında Azərbaycan idmançıları 37 medal - 9 qızıl, 12 gümüş və 16 bürünc medal qazandılar.

Bu gün ölkəmizdə mövcud olan idman hərəkatı beynəlxalq idman ictimaiyyətinin, idman federasiyalarının həvəsle ən mötəber yarışlarını ölkəmizə həvələ etməsinə dəlalet edir. Bakıda bu yarışların yüksək səviyyədə təşkili Azərbaycanın bu sahədə dünya liderləri sırasında olduğunu göstərir. Buna son 16 ilde Azərbaycanın dünyada en sürətli templərlə inkişaf edən ölkəyə çevriləməsi imkan verib. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görüllər. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digərlər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəin-

ki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Son 16 il ərzində, Azərbaycanda yüzlər beynəlxalq səviyyəli idman tədbirinin yüksək səviyyədə keçirilməsi də bunu sübut edir. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbest güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görəmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmandan da ölkəmizə böyük imic qazandırıb. İlk Avropa Oyunlarının da Bakıda keçirilməsi böyük nailiyyət oldu. "Bakı - 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı, oyunlarda 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanılması Azərbaycanda yeni güclü gənc idmançılar neslinin formalaşmasının tezahüründür. İsləm Həmrəyli Oyunlarında Azərbaycan idmançılarının qələbələri də yaddaqalan oldu. Bu idman, dostluq və qardaşlıq bayramına çevrilən oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Azərbaycan 2015-ci ilde Avropa Oyunlarında ikinci, 2017-ci ilde İsləm Həmrəyli Oyunlarında isə birinci yere layiq görüldü. Ötən il Minskdə keçirilən ikinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerde qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerde qərarlaşdı. Komandamız oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdu.

Zəngin və güclü idmançıları, peşəkar

kar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan daha bir neçə mötəber idman yarışına ev sahibliyi edəcək. Təkcə 2019-cu ildə Bakıda, ümumiyyətdə 250, o cümlədən, 60 beynəlxalq yarış təşkil edilib. Bu il də beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulub. Cari ildə ölkəmizde "Avro-2020"nın dörd oyununun, cüddo üzrə "Böyük dəbilqə" turniri, gimnastika üzrə 8 mötəber yarış və digər turnirlər keçiriləcək. Xüsusi olaraq, onu da vurğulayaq ki, 2016-cı ildən başlayaraq ölkəmizdə keçirilən "Formula-1" Azərbaycan Qran-Prisi cari ildə iyunun 5-7-də Bakı şəhər halqasında baş tutacaq.

"Güclü iqtisadi imkanlarımız, beynəlxalq mövqelərimizin gücləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın çox hörmətli ölkə kimi qəbul edilməsi, əlbəttə ki, bizim ümumi uğurlarımıza şərait yaradır" deyən Prezident İlham Əliyev idmanın cəmiyyətiminin ayrılmaz hissəsi olduğunu bildirib: "Idmançılar cəmiyyətdə böyük hörmətə malikdirlər. Onu da qeyd etmək istəyirəm ki, idmançılarımızın mütləq əksəriyyəti, xüsusilə, bizim tənənnimiz idmançılarımızın mösətədə də gənclər üçün nümunədir. İdmançılarımızın qələbələri, dövlət tərəfindən onların mükafatlandırılmasında uşaqlıq, yeniyetmə və gənc idmançılarında da ruh yüksəkliyi yaradır. Onlar da, görkəmli çempionlar kimi olmaq, böyük uğurlar qazanmaq, öz bayrağını qaldırmaqla yanaşı istəyirək ki, xalq onları da tanısın və onlara da hörmət etsin".

Bütün bu uğurlar onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Azərbaycan idmanın bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıının göstəricisidir. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşısındaki illərdə idmandan daha böyük uğurlara imza atacağı deməyə əsas verir.

Zümrüd BAYRAMOVA

Qırğızistanlı jurnalist: “Azərbaycan özünə yetərlidir, zəngin və təhlükəsiz ölkədir”

Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Qırğızıstan nümayəndə heyətinin üzvü, "Veçerniy Bışkek" qəzeti-nin müxbiri Nina Niçiporova "Odalar Yurdunda" sərlövhəli məqaləsində Milli Məclisə seçkilər prosesi, ölkəmizin paytaxtı Bakı şəhəri və onun sakinləri barədə təəssüratlarını bölüşüb.


Mə -
qalə müəllifi yazar: "Qırğızıstan Mərkəzi Seçki Komissiyasının rehberinin, Prezidentin Joqorku Keneşdə (Parlament) nümayəndəsinin, Qırğızıstan Xalq Assambleyası sədrinin, deputatların və jurnalistlərin daxil olduğu nümayəndə heyəti Bakıya Azərbaycan tərəfinin dəvəti ilə Milli Məclisə seçkilərin necə təşkil olunduğunu və necə keçirildiyini müşahidə etmək üçün, bir sözlə, təcrübə toplamaq üçün gəlmişdi. Axi tezliklə bizi də parlamente mandatlar uğrunda bu cür mübarizə olacaq. Yeri gəlmışken, müxtəlif ölkələrdən və qitələrdən - Avstraliyadan ta Amerikaya qədər müxtəlif guşələrdən dəvət edilənlər çox idi. Mətbuat nümayəndəleri üçün ayrılmış on-mərtəbəli oteldə səhərdən başlamış axşamdan xeyli keçənə qədər jurnalistlərin səsi eşidilirdi. Parlament seçkiləri yalnız müşahidəçilərin, ekspertlərin və reportoryorların bu cür izdiham şəklində toplaşduğu halda açıq və şəffaf hesab edilir. Demək istəyirəm ki, Bakıda hər şey beynəlxalq normalara və tələblərə uyğun idi.

Seçkilər sivil ölkələrdə qəbul edilmiş demokratik qayda üzrə keçirildi. Ötən çərşənbə günü seçkilərə tam yekun vurulub. Hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri daha çox deputat məndəti qazanıblar. Əlbəttə, müxalifət seçkilərin yekunlarından narazı idi. Bu da aydınlaşdır, çünki heç kəs uduzmağı xoşlamır. Lakin müxalifətin mənfi emosiyaları küçələrdə

et -
razlara və mitinqlərə çevrilmedi. Prezidentin Joqorku Keneşdə nümayendəsi deyib: "Seçkilərdə təcavüz olmadı. Ölkədə daha çox pozitiv hiss olunur".
Jurnalist Azərbaycanın paytaxtı, Dənizkənarı Bulvar, şəhərin rəmzləri, qədim içərişəhər və başqa görməli yerlər barədə təessüratlarını bölüşüb. O yazır: "Azərbaycanın özünəyetərli, zəngin və təhlükəsiz ölkə olduğunu hiss etmək üçün bir neçə gün orada olmaq kifayətdir. Keçmiş prokurorluq işçisi olmuş bir tanışım hələ Bişkekdə mənə demişdi ki, Bakının küçələrində hətta gecə vaxtı, üstündə bir kiloqram brilyant olduğu vəziyyətdə rahat gəzə bilərsiniz, heç kəs onları elinizdə almaya-çaq. Bu sözləri bize Bakıda da təsdiq etdilər.

Daha bir məqam. Bakıda turizm üçün münasib sayılmayan bir vaxtda da hara baxsan, turistləri görərsən. Fevralda hava o qədər də xoş keçmir. Biz gələn gün hava bir qədər yumşalmışdı, amma sonra Xəzərdən sözün həqiqi mənasında buz kimi külek əsdi. Əlcəksiz adamın alları denpuru

Lakin azerbaycanlılara xas olan emosionallıq, üzügülərlək və səxavət küləkdən daha güclü ol- du. Biz rəsmi dairələrin nüma- yəndələri ilə görüşlərdən elavə, bazarlara, mağazalara da baş çə- kir, xalqın sırvı nümayəndələri ilə də görüşürdük. Yerli alverçilərin heç biri sənə pis mal sırməq istə-



meyəcək, heç kəs bunu ağlına bəle gətirməyəcək. Amma "malın qiymətini öldürmək" qafqazlılara xas olan bir ənənə və ünsiyyət vasitəsidir.

Azərbaycanlılar ünsiyyəti xoş-

səmimi hörmət bəsləyirlər. Heydər Əliyev bu insanlar üçün ideal olub və bu gün də belədir, çünki ölkə üçün, onun xalqı üçün çox iş görüb, xalqın şad günlündə də, çətin günlərində də onun yanında olub. Heydər Əliyevin həyat və fəaliyyəti sözün ən yüksək mənasında həkimiyət və vətənpərvərlik etalonu olub. Öz keçmiş rəhbərlərinə Azərbaycandakı qədər hörmət və ehtiram bəslənilən başqa bir ölkə yadına düşmür. Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün onun adını daşıyan medeniyyət mərkəzi tikilib. Bu qeyri-adi bina əsl memarlıq incisi, müasir Bakının ən görməli verlərindən biridir.

dır. Mərkəzin daxilində böyük, ağ zallar, hər şey Heydər Əliyevlə bağlıdır - onun maşınları, Prezident kabinetindəki mebel, sənədlər, fotosəkillər, onun paltarları, tətifləri, hədiyyələri toplanıb. Bizi dedilər ki, burada həmişə çoxlu adam, o cümlədən gənclər və uşaqlar olur. Vətən sevgisi, vətənpərvərlik hissleri belə təriyə olunur. Burada həm də müxtəlif konsertlər və sərgilər təşkil olunur.

Bakı haqqında söhbət etdiyim adamların çoxu mənə deyirdi ki, azərbaycanlılar neftdə çımlırlər, ona görə belə varlıdır. Lakin Allah bizdən də təbii sərvətlərini əsirgəməyib. Amma... Ölkənin indiki lideri İlham Əliyevin fikrincə, "Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik, bir də öz resurslarına güvənməkdir. Prezident kimi mənim bir məqsədim Azərbaycanı özünəyətərli və heç kəsdən asılı olmayan ölkəyə çevirməkdir. Başqa sözə desək, iqtisadi müstəqillik əsas prioritet olub, çünkü bu, siyasi müstəqillik üçün temoldu".

Neft isə, obrazlı şəkildə desək, bu hədəfi və ideyanı yalnız qidalandırır. Amma neft həqiqətən çoxdur. Şəhərdən 10 kilometr məsafədə də buruqlar görünür. Paytaxtın yaxınlığında yerin təkindən çıxan qaz isə, deyilənə görə, min ildir ki, yanır. Bura Yanardağdır. Doğrudur, hazırda alov yalnız Yanardağın etəyində görünür. Çoxsaylı turistlər təbiətin bu möcüzəsini öz gözləri ilə görmek üçün buraya gəlirlər. Əlbəttə, biz də onlara qoşuldug

Azərbaycanda İpek yolu ilə bağlı tarixi yerlər çoxdur. Məsələn, Atəşgah. Xalça Muzeyi, Müasir İncəsənət Muzeyi, teatrlar, bənzərsiz şərablar və milli mətbəx. Azərbaycanda üzüm, xurma və avokadodan da şoraba hazırlayırlar, ət və balıq yeməldərinə gələnəcəkdir.

balıq xörəklərinə əlavə edirlər. Əlbəttə, dörd gündə bütün tarixi yerləri görmək, bütün ləziz nəmətləri dadmaq mümkün deyil. Buna görə çox istərdim ki, xalq arasında "Odlar Diyarı" adlanan Azərbaycanla tanışlığımız davam etsin".

Azərbaycan və Ermənistan qosunlarının təməs xəttində
keçirilən monitoring işsizləşdirilmişdir.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəksi nümayəndəsinin manda-
na uyğun olaraq, martın 4-də Füzuli rayonu istiqamətində Azər-
baycan və Ermənistan qoşunlarının təməs xəttində keçirilən mo-
nitorinq incidentsız başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliy-
yətdə olan sədrinin şəksi nümayəndəsinin səhra köməkçiləri Gennadi Pet-
rika və Saymon Tiller keçiriblər. Ermənistan silahlı qüvvələri tərəfində iş-
gal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in
fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuste-
yanıqlılar.

İşte de koronavirusa göre kafe ve restoranlar bağlandı



ması barədə bilirlər.

Azerbaycanlılar ümummilli lider Heydər Əliyevin səxsiyyətinə

yeni növ koronavirusa yoluxmuş
xs vəfat edib. SİA xəbər verir ki, bu
onavirusa yoluxma səbəbi ilə baş
ölüm halıdır. Hazırda virusa yolux-
nın qarşısının alınması üçün ölkədə
gün ara verilib. Eyni zamanda kino-
ve restoranların, oyluq məkanla-
lıq sosial məkanların da martin 7-
bağlanılmamasına qərar verildi.

düşür. Bina bu dərəcədə qeyri-adi-dir. Deyilənə görə, bu mərkəzə yuxarıdan baxanda onun cizgiləri Heydar Əliyevin imzasını xatırla-

“Freedom House” yenə də erməni tumanını başına keçirdi

Adıçəkilən qurum işgal olunmuş ərazilərimizi “DQR” adlandırıb

Sırr deyil ki, Qərbədə fəaliyyət göstərən bir səra sözdə beynəlxalq təşkilatların əksəriyyəti erməni lobbisinin təsiri altında olduqlarından anti-Azərbaycan xarakterli fəaliyyət göstərir. Əbəs deyil ki, bəlli qurumlar, bilavasitə xaricdə fəaliyyət göstərən erməni lobbisinin pulları sayəsində, hətta bir az da irəliyə gedərək, beynəlxalq aləmin tanımadığı separatçı “DQR”la bağlı hesabatlar hazırlayırlar, qondarma qurumda insan hüquqları və s. məsələlər etrafında mülahizələr irəli sürür. Məhz həmin kontekstdən çıxış edərək, bu dəfə “Freedom House” adlı saxtakar və korruptioner qurumun növbəti dəfə, sözün əsl mənasında, başına erməni tumanı geyindiyini xatırlada bilərik.

“Amerikanın səsi” də bu saxtakarlığa qoşulub

Belə ki, “Freedom House” növbəti hesabatında işgalçi Ermenistan rəhbərliyinə təriflər yağıdıraraq iddia edib ki, guya Nikol Paşinyanın ölkəsində “siyasi liberalçılığı və hakimiyyətə geliş“ DQR”ə müsbət təsirər göstərib“ (?!-R.R.). Yəni göründüyü kimi, bu saxta təşkilat Azərbaycanın de-faktō ərazilərini qondarma respublika olaraq göstərib. Xatırladaq ki, “Freedom House” həmin “hesabatını“ illik “Freedom“un “The World 2020“ məruzəsi etrafında ictimaiətdər. “Artsax“ (dirnəqlər bizimdir-R.R.). Avrasiya regionunda digər özünü müstəqil elan edən ərazilərdən açıq şəkildə fərqlənir“, deyə “Freedom House“nin saxta məruzəsini digər saxtakarlığa yol verən “Amerikanın səsi“ məlumat yayır. Görünür, erməni lobbisi bu dəfə de kisəsinin ağzını geniş açaraq, anti-Azərbaycan fəaliyyətini işə salmağa cəhd göstərib. Çünkü həmin “məruzə“də o da qeyd olunur ki, “Artsax“ ərazisində sentyabrda keçiriləcək yerli seçimlər ərefəsində vətəndaş cəmiyyətinin aktivliyi və rəqabet artıb, 2020-ci ildə keçiriləcək “president“ və “parlament“ (dirnəqlər bizimdir - R.R.) “seçkiləri“ ile bağlı əlavə dəyişikliklər platforması formalasdırılib“.

Bu qurular zaman-zaman “DQR“ı qismən azad ölkə kimi tanıdlarılarını əks etdirən hesabatlar yayıblar!

Beləliklə, aşkar həyasiqliq və açıq siyasi fahıselik reallığı ortadadır və bir daha qeyd etmək yerine düşərdi ki, bu, Azərbaycana qarşı yönələn ilk belə hal deyil. Məsələn, xatırlatmaq olar ki, “Freedom House“ kimi erməni lobbisinin qucağında oturub-duran saxtakar təşkilat tek deyil.

Belə ki, “Human Rights Watch“ kimi təşkilatları da qərəzləri arxasında dayanan əsas təkanverici mənbə Qərbədə fəaliyyət göstərən güclü və kifayət qədər kapitala malik olan erməni lobbisidir. Eyni zamanda, “Human Rights Watch“la yanaşı digər təşkilatlar - “Sərhədsiz Reportörler“ və sairləri də bu “missiyaya“ xidmet edirlər.

Xatırlada bilərik ki, bu kimi siyasi fahıselik təşkilatları bir müddət əvvəl tanınmayan qondarma “DQR“ı qismən azad ölkə kimi tanıdlarılarını əks etdirən hesabatlar yayıblar. Söz yox ki, belə quruların kimseyə lazımlı olmayan əsassız “hesabatları“ beynəlxalq aləmdə heç bir maraq və diqqət doğurmur.



**Qaragürüh və radikal müxalifətçilər
“Freedom House“nin çətiri altına keçərək, erməni lobbisinin marağına xidmat edirlər**


Sonda daha bir məsələni də qeyd etmək yerinə düşərdi ki, bu gün özlərini siyasi müxalifət adlandıran Azərbaycanın qaragürühçü, radikal müxalifət də zaman-zaman insan hüquqları və s. kimi məsələlərdə başına erməni tumanı keçiren xarici təşkilatların çətiri altına keçirərlər. Bununla da, onların işgal olunmuş ərazilərimizlə bağlı yaydıqları ermənipərest “hesabatlarını“ dolayısı ilə dəstəkləyirlər. Əger bele olmasa idi, bu gün AXCP sədri Əli Kərimli, Müsavatın keçmiş başqanı İsa Qəmbər, “Milli Şura“nın sədri Cəmil Həsənli və sairləri bu günlərdə ictimailəşdirilmiş saxta “məruzəylə“ bağlı etiraz səslerini ucaldardılar. Amma bunu etmədiyər. Neticədə, hər şey gün kimi aydınlaşdır - bugün Azərbaycan əleyhine fəaliyyət göstərənlər yalnız erməni lobbisinin tapşırıqları əsasında var-gəl edən xarici təşkilatlar deyil, eləcə də, onlara züy tutan radikal müxalifət də ortadadır...

Rövşən RƏSULOV

Dünyada ölümçül xəstəliklər varken koronavirusdan niyə qorxuruq?

“Ümumiyyətlə, insanlar adətən, bilmədiyi və yeni nədənsə qorxmağa başlayır. Koronavirusda yeni virus olduğu və elmin də bu virusla bağlı hər şeyi deyə bilməməsi insanlarda qorxu yaradır. Amma əslində virusdan qorxmaq üçün səbəb yoxdur“. Bu fikirləri SİA-ya həkim-terapevt Zaur Orucov deyib. O bildirib ki, qorxu insanlara virusla bağlı çoxlu sayda informasiyaları sürtgəcən keçirməyə imkan vermir: “Məhz bu səbəbdən də bəzilərimiz mənasız yərə təşvişə düşür, məsələnin məğzını düzgün anlamırıq“.

Mütəxəssis söyləyib ki, əgər bədəndə immun sistemini zəifdirse, onun təkə koronavirusa deyil, bütün viruslara yoluxma ehtimalı yüksəkdir: “Biz koronavirusdan danışarken qrip də vurğulanmalıdır. Bildiiniz kimi, Azərbaycanda vurisa qarşı görülen tədbirlərə əsasən, təhsil ocaqları müəyyən müddət qədər bağlanılıb. Amma nədənsə bəziləri bu qərəri tibdə hansısa problemlərin olması ilə əlaqələndirirler. Lakin onlar anlamır ki, görülen tədbirlər təkə koronavirusa görə deyil, bütün respirator viruslara qarşıdır. Çünkü qrip virusu usaqlar üçün koronavirusdan daha təhlükəlidir. Bildiiniz kimi, aparılan araşdırımlar nəticəsində məlum olub ki, usaqların yeni növ virusa tutulma ehtimalı çox aşağıdır və infeksiya də-



çox yaşlı insanlar üçün təhlükəlidir. Amma qrip bütün yaş kateqoriyasında olan insanlarda ciddi fəsadlara səbəb ola bilir“. Həkim qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumatda hər il orta hesabla 500 min insan qripdən dünyasını dəyişir: “İnsanların xəstəlikdən dünyasını dəyişməsinin de müxtəlif səbəbləri ola bilər. Bəzən tibb özü də xəstəlikle mübarizədə gücsüzdür.

Nailə Məhərrəmova

“İndi əhali daha az pul xərcləyəcək”



“Həzirdə ölkədə qazlaşdırılma səviyyəsi 96 faizi təşkil edir. Bu isə o deməkdir ki, əhalinin mavi yanacaqla tam təmin olunması onun məsrəflərini bir qədər daha azaldır və həmin vəsait başqa məqsədlər üzrə paylanır“. Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırma Mərkəzinin rəhbəri, ekspert İlham Şaban Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılmış 9 milyon manatın sərf olunacağı sfera üzrə səmərəliliyindən danışarkən deyib.

O bildirib ki, Sərəncamda açıq şəkildə vəsaitin Azərbaycanın qərbi rayonlarına, yəni ölkənin qərbi bölgəsində yerləşən Şəmkir, Tovuz və Goranboyda qazlaşdırma işlərinin davam etdirilməsinə yönəldiyi qeyd olunur. Ekspert həmçinin, ötən il də belə bir vəsai-

tin ayrıldığını əlavə edib: “İlin əvvəlində Prezident qeyd etmişdi ki, ümumilikdə qazlaşdırılma ilə bağlı 130 milyon manat Dövlət Neft Şirkətinin maliyyə vəsaitine ayrılması planlaşdırılır. Bu vəsait də elə həmin məbleğin tərkib hissəsidir. Hal-hazırda ölkədə qazlaşdırılma səviyyəsi 96 faizdir. 2012-ci ildən etibarən ölkə üzrə kütlevi qazlaşdırma işləri aparılır. Həmin qazlaşdırma bilavasitə Azərbaycan dövlətinin maliyyə yardımını ilə həyata keçirilib. Belə ki, 1,4 milyard manat vəsaitin hissə-hissə 4 il ərzində Azərbaycan Dövlət Neft Şirkəti hesabına ayrılması nəzərdə tutulmuşdu. Yəni həmin vaxtdan bu günə qədər qazlaşdırma işləri 62 fazdən 96 faizə qədər gəlib çatıb“.

Qazlaşdırılma işlərinin əhalinin rifahına olan təsirindən və səmərəsindən də dənəşan İlham Şaban vurğulayıb ki, bu bilavasitə insanların qazla təminatının yaxşılaşdırılması deməkdir: “Yəni, biz həmin bölgələrə nəzər salsaq əhalinin öz istilik təminatlarını ya elektrik hesabına, ya da kənd əhalisinin məşələrdən ağacların qırılması hesabına həyata keçirdiyini görə bilərdik. Əhalinin

qazla, mavi yanacaqla tam şəkildə təmin olunması həm ekoloji problemləri, həm də maddi problemləri həll edir. İster kəndde, istərsə də şəhərdə yaşayan əhali sırf maddi baxımdan istilik məsələsini elektrik hesabına həll edəndə 3 qat daha çox maddi cəhətdən ziyan edirdi. Hansı ki, mavi yanacaqla bu daha məsrəfsizdir. Əhali istiliyi xərcləyi artıq vəsaiti indi digər məqsədlər üçün ayıra bilər ki, bu da Ümumi Daxili Məhsulun qeyri-enerji hissəsinin artırılmasına yardımçı ola bilər“.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Həmin Sərəncama əsasən “Azərbaycan Respublikasının 2020-ci il dövlət bütçəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü“nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbleğin 9 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılrıb.

Nigar Məmmədova

31 MART 1918

SOYQIRIM

Azərbaycanlıların Soyqırımı Günü

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngazur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dastələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.

UNUTMADIQ!



darlarının hərbi, siyasi dəstək təcavüz - kütləvi insan tələfatına, soyqırımı məruz qalsalar da, onlar beynəlxalq təşkilatların qərarlarına əməl etməyiblər.


Bəli, bir neçə gün bundan əvvəl, ölkəmiz Xocalı soyqırımının 28-ci ildönümü qeyd etdi. Prezident İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "XX əsrin sonunda bütün dünyadan gözü qar-

Ermənilərin əhalini qasdən məhv etmələri cəhdidə: soyqırımı və terrorlar

ve məscidlər dağıdılıb. Hər il Ulu Önder Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Elmi araşdırımlar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğuunu göstərir. Belə ki, qondarma "böyük Ermənistən" dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları - 1887-ci ildə yaradılmış "Armenakan", sonradan "Hnəçak" və "Daş-

ve M.Tatevosyan cinayət məsuliyətinə cəlb olmuşlar. Həmin gün Şəmkir-Gence avtomobil yolunda Xanlar rayonunun Nadəl kəndi yaxınlığında "LAZ" markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə, 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır. 30 noyabr 1990-ci ildə Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır. 9 yanvar 1991-ci ildə "Molodyoj Azerbaycana" qəzetinin müxbiri

sənədlər qarşı amansız terror aktlarının törədilməsi vəhşilik və cinayətdir. Maşınların partladılması, sərnişin qatarlarında terror aktlarının törədilməsi erməni əməlləridir. 18 mart 1994-cü ildə Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar. 19 mart 1994-cü ildə Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində, 14 nəfər həlak olmuş, 49 nəfər ya-



insan qətlidir. Əhalinin qəsdən məhv edilməsi cəhdidir. Bu ifade beynəlxalq hüquqda "qəsdən və sistemli şəkildə dövlətin milli, irqi, dini, siyasi və etnik qrupu tam və hissəvi şəkildə məhv etməsi" deyəkdir.

1948-ci il 9 dekabrda BMT tərəfindən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya qəbul edilib. Bəşər tarixində ilk dəfə beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhvənə yönələn cinayətlər soyqırımlar kimi qəbul edilib. 1946-ci ildə BMT Baş Assambleyası genosidin mütləq cəzalandırılmalı olmasını elan edib. Həmin beynannamedə göstərilir ki, genosid iştirə sülh, iştirə de münharibe şəraitində bir fərdin, qrupun və ya dövlətin əhalisine və ya digər dövlətin əhalisine qarşı beynəlxalq tribunalda mühakimə olunmalıdır. Beynəlxalq hüquq "soyqırımı cinayəti" terminini müəyyənleşdirmeklə, həmin cinayəti törətməş şəxslərin məsuliyyətini də açıqlayır. "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyadan 5-ci maddəsinə əsasən, "iştirakçı dövlətlər soyqırımı cinayətini törətməkdə təqsirlər olan şəxslərin cezalandırılması üçün təsli tədbir görməlidir".

Azərbaycanlılar dəfələrlə erməni daşnakları və onların hava-

şisində törədilmiş, qəddarlığı və amansızlığı ilə fərqliyən Xocalı Soyqırımı erməni millətlərinin təcavüzkar siyasetinin ən qanlı səhifəsi olmuşdur". Xocalı genosidi XX əsrin sonu insanlığa qarşı ən vəhşi terrordur.

YAŞINDAN, CİNSİNDƏN ASIL OLMAYARAQ İNSAN-LARA QARŞI TERROR AKTLARININ TÖRƏDİLMƏSİ VƏHŞİLİK VƏ CİNAYƏTDİR

Hadisələrin xronoloji ardıcılığına nəzər salsaq, görərik ki, qonşu dediyimiz ermənilər bizimə başımıza nə qədər sayda oyunlar getirib və sonradan unudulub, ya da tarixin səhiflərində bilərkən bir qədər uzaqlaşdırılıb ki, insanlar düşmənini yaxşı tanıya bilməsindən. Bunlar sovet ideologiyasının bize verdiyi "töhfələr" nəticəsində baş vermişdi.

1918-ci il 31 mart hadisələri erməni daşnak birləşməsinin qanunsuz siyaseti Azərbaycanda tək azərbaycanlıdır, bütövlükdə, insanlığa qarşı dəhşətli, vəhşicəsinə cinayətlər törədiblər. 1918-ci ilin mart və aprel aylarında erməni millətləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyətinə görə məhv edilib, insanlar diri-dirilər yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər

naksüyün" partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsin program sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar. "Ermənistən azadlığı uğrunda erməni gizli ordusu" (ASALA) 1975-ci ildə yaradılıb. Təşkilatın məqsədi Şərqi Türkiye, Şimalı İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistən" qurmaqdır. Bu təşkilat, əsasən, Türkiye və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.

Bu və ya digər erməni terror təşkilatlarının törədikləri terror aktlarına nəzər salsaq, nələrin baş verdiləyin bir daha şahidinə çevrilərik: 16 sentyabr 1989-cu ildə "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobus partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır. 18 fevral 1990-ci ildə Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan telafati olmuşdur. 11 iyul 1990-ci ildə "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə, 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır. 10 avqust 1990-ci ildə "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.Avanesyan

Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtobilə qarşı terror aktı nəticəsində, 4 nəfər qətlə yetirilmişdir. Terrorcu qrupun üzvləri A.Mkrtyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyancın yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılar, 11 nəfərin həyatına son qoyulmuşdu, 22 nəfər isə yaralanmışdır. 2 avqust 1991-ci ildə Hadrət rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomobil partladılmış, nəticədə, 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.

1992-ci ilin yanvar ayında erməni terrorcu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakını qətlə yetirilmiş, 650 nəfəri isə yaralanmışlar. 20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında "UAZ-469" markalı 80-33 AQD dövlət nömrə nişanlı avtoməsin silahlı basqına məruz qalmış, nəticədə, 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır. Tərədilən terror aktlarının hər biri çirkin niyyətli erməninin iç üzünü ortaya qoyur. Yaşandan, cinsindən asılı olmayıaraq, in-

ralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistən xüsusi xidmet orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. Müəyyən olunmuşdur ki, "Sadval" separatçı təşkilatının həmin fealları 1992-ci ildə etibarən dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Tehlükəsizlik Baş İdarəsi təşkilatın formalşamasında, maliyyələşməsində və silahlınmasına yaxından iştirak etmişdir. "20 Yanvar" stansiyası ilə yanaşı, Bakının "Nizami" kinoteatrında, Respublika Sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırılmışlar. "20 Yanvar" metrostansiyasında partlayışın törədilməsində ittihad olunan və Ermənistanda xüsusi terror-təxribat həzirlığı keçmiş 30 sadvalçı cinayət məsuliyətinə cəlb edilmişdir.

3 iyul 1994-cü ildə isə Bakı Metropoliteninin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındaki partlayış nəticəsində, 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərcəli bədən xəsarəti almışdır.

Bütün bu və ya digər hadisələr erməni təfəkkürünün mehsuludur, erməni əməlləridir. Belə şərəfsiz əməllərin müəllifi isə yalnız erməni ola bilər: yurdusuz, dilsiz, dinsiz və vətənsiz erməni.

Nəzakət ƏLƏDDİNQIZI

Əli Kərimli-Xədicə İsmayıllı qarşı-qarşıya

Radikal müxalifət düşərgəsi istər seçkidən əvvəl, istərsə də seçkidən sonra istədi ki, ölkədə bir meymunluq etsin, ancaq alınnmadı. Çünkü müstəqil və öz sözünü deyən dövlət olmaqla yanaşı, Azərbaycan keçirilən bütün seçimlərdə dünyaya on müasir standartlara cavab verən seçki nümunəsi göstərib və növbəti parlament seçimində də seçimləri müşahidə edən nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə gələrək, seçki missiyalarının seçimlərin obyektiv keçirilməsi ilə bağlı fikirləri də bunu təsdiq etdi. Lakin müxalifət cəmiyyəti özlərinin haqqı olduğunu inandura bilmədi, bu gün uğursuzluqlarını aksiyalar keçirməkdə görmək istədilər. Buna da nail olmadılar. Çünkü xalq onları 2003-cü ildən qəbul etmir. Unutmaq olmaz ki, iqtidarımda, müxalifətin də güc mənbəyi yadınız, xalqın dəstəyidir, müxalifət isə bu birlikdən çıxdan kənarlaşdırılıb. Bunun günahını iqtidarda yox, özündə axtarmalıdır.



Əlləri hər şeydən üzülen radikal "liberal" yenidən Novruz bayramı ərefəsi "siyasi məhbus" məsələsini ortaya atmaqla "varlıqlarını" nümayiş etdirmek isteyirlər. AXC sədri Əli Kərimli ile özünü "araşdırıcı jurnalist" sayan Xədicə İsmayıllı arasında yenidən "siyasi məhbus" oyundan başlayıb. Belə demək mümkünsə, bu mövzu artıq onların gündəlik həyatında nəfəslək rolunu oynamaya başlayıb. Ona görə də, son həftə ərzində sosial şəbəkələrdə hər iki satqın fəndlər "siyahlarını" ortaya ataraq, Novruz bayramı ərefəsi cinayətkarların azad olması ilə bağlı yüksək-mitinq keçirəcəklərini bildirirlər. Həmçinin, tərəflərin bir-birlərinə qarşı səsləndirdikləri ittihamlar isə, onların əsl simalarını göstərir. Söhbət heç də hansısa mehkumun hüquqlarını müdafiə etmək istəyindən getmər və bu məsələ "siyasi məhbus" alverçilərini zərər qədər də maraqlandırır. Bu qovğada yənə də Qərbədəki konkret donor təşkilatlarından külli miqdarda qrant almaq və varlanmaq ehtirası özünü açıq-aydın göstərir.

Kərimli ilə Xədicənin dərdi "siyasi məhbus" deyil, pul davasıdır

Dünənə qədər, bir-birlərinin də-

dindən ölen Ə.Kərimli ilə "jurnalist" Xədicə İsmayıllı bu gün pul davasına çıxaraq, hər şeyin üstündən bir qara xətt çəkir. "Siyasi məhbus" biznesi, davasının "qəhrəmanları" Xədicə İsmayıllı Əli Kərimli bir-birlərinin qondarma "siyasi məhbus" siyahısını qəbul etmir. X.Ismayıllı ətrafında cəmləşən bir qrup "hüquq müdafiəcisi" 94 nəfərlək "siyasi məhbus" siyahısı elan edib. Bu da "məhbus" biznesini monopoliyada saxlayan Əli Kərimlinin xoşuna gəlməyib.

"Burda mənəm, Bağdadda kor xəlifə" deyib öz bandasını başına toplayan Kərimli Xədicə İsmayıllına acığına 166 nəfərlək siyahı hazırlatdırıb və radikal-lar arasında qarşıdurma yaranıb. Bu, heç kime sərr deyil ki, Azərbaycanda "siyasi məhbus" söhbəti yeni deyil. Vaxtılı bu sahə Leyla Yunus və Emin Hüseynov kimilərinin gəlirlili biznesi idi. Hərəsi bir siyahı elan edərək, hansısa narkomanın, cibgirin və dələduzun "siyasi məhbus" olduğunu iddia edir və bu yolla yaxşıca pul qazanırdılar. İndi də qalmaqalın gedişində Əli Kərimli sosial şəbəkələrdə X.Ismayıllı əleyhinə tehqirlərə başlayıb. Ə.Kərimlinin ipili kuklası "Milli Şura"nın sedri Cəmil Həsənlə bəyan edir ki, Xədicənin həzirladığı siyahı natamamdır və bunu dəstəkləmir.

Xədicə İsmayıllı:

"Əli Kərimli-Cəmil Həsənlə ağılsız ziyanverici həşaratlardır"

C.Həsənlinin bu sözlerinə X.Ismayıllı cavabı gecikməyib. O, rəqiblərini ara qatmaqdə suçlayıb, Cəmil Həsənlinin inşaatını ağılsız olduğunu söyleyib: "Hər ikisi ağılsızlardır. Sınıq barmağa tibbi yardım göstərməkləri yox, qoyasan ele ara qarışdırınlar".

X.Ismayıllı bütün çirkinliklərin içindən Ə.Kərimlinin çıxlığını deyərək, bildirib ki, Xədicəni "əməyini itirənlər" xeyir tapmır: "Sevgi subyektiv, hörmət isə obyektiv hissdir. Siyasi liderləri seçmeliyik. Sevgi isə seçime kömək eləmir. Onlar bizim hörmətimizi qazanmalıdır".

Novella Cəfəroğlu: "Nə Xədicə İsmayıllı, nə də "Milli Şura"nın siyahısını tanıyıram"

Hüquq müdafiəcisi Novella Cəfəroğlu isə heç bir tərefin siyahısını tanımadığını bəyan edib: "Nə Xədicə İsmayıllı, nə də "Milli Şura"nın siyasi məhbus" siyahısını dəqiqdır".

O, qeyd edib ki, Azərbaycanda hər iki siyahida yer alan qədər siyasi məhbus yoxdur: "Men nə birincinin, nə də ikincinin siyahısını ilə tanışam. Eyni zamanda, heç biri ilə də razı deyiləm. Çünkü cinayətkar "siyasi məhbus" adlandıranların məqsədi qrant almaqdır".

Bir sözlə, Novruz bayramı ərefəsi sosial şəbəkələrdə yazdıqları statuslarında Ə.Kərimli ilə X.Ismayıllı bir-birlərinin təhqir etməsinin səbəbi aydınlaşdırıb. X.Ismayıllı Ə.Kərimlinin ünvanına "ağılsız ambisiyoz" deməyinin səbəbi bellidir. Çirkin mübarizələrini kiminse ayağına yazmağa cəhd edənlərin özləri də dərk edirlər ki, bu absurd iddiaları sabun köpüyündən başqa bir şey deyil və cəmiyyətdə ciddi qəbul olunmur, elə qondarma "siyasi məhbus" siyahıları kimi.

Rəfiqə HÜSEYNOVA



**Prezident
barmaq
silkələməsə...**

RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Təəssüf ki, bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də şəxsi mənfəətlərini, cib maraqlarını insan həyatından üstün tutan mənfəətpərəstlər, sui-isti-fadəçilər və işbazlar mövcuddur. Əfsuslar olsun ki, dövlət başçısının gör-düyü qətiyyətli tədbirlər, cəzalandırılmalar hələ də bəzilərinə dərs olmamaqdadır. Həyat tərzini pul-para üzərində qurmaqla insanlıq dəyərini arxa plana atan, hətta bu dəyərə, ümumiyyətlə, sahib olmayan, qiymət verməyi bacarmayan həmin məxluq və məxluqatlar sanki pusquda dayanıblar ki, hər hansı hadisə baş versin, onlar da bu hadisədən pullar qazanıb ailələrinə və uşaq-larına yedirsinlər. Bir sözlə, haramçılıq, qeyi-insanlıq və s...

Yəqin coxlarının xatirindədir ki, bir neçə il əvvəl heç nədən, sadəcə, işbazlıq xətrinə yumurtanın qiyməti az qala 30-35 qəpiyə qədər artırılmışdı. Prezident müdaxile etdi və yaradılan süni problem aradan qaldırıldı. Yaxud devalvasiya zamanlarında dolların qiymətinin artmasını "səbəb" göstərən haramzadalar çörəyin, unun və s. strateji məhsulların qiymətini ehtiyac olmadan qaldırdılar kəlləçarxa. Yenə də dövlətimizin başçısı bu məsələni şəxsi nəzarətinə götürdü, qiymətlər əvvəlkinə, geri döndü.

İndi də koronavirusun dünyaya meydana oxuduğu bir vaxtda sözde biznesmenlər, əməldə isə, sözün əsl mənasında, xalqın cibinə girən oğru-əyri ünsürler, tələncilər və sui-isti-fadəçi məxluqlar dərhal apteklərdə 2-5 qəpiyə satılan respirator maskalarını, tibbi istiqamətde işlədilən spirit və s. dezinfeksiyaedici məhsullarının qiymətlərini 100 dəfə və daha artıq qaldırdılar (?!-R.N.). Əcəba, nəye görə? Hansı səbəbləri əsas gətirək, belə bir ucuz və rüsvayçı əməllərə rəvac verdilər belələri? Məgər dünənə qədər həmin işbazlar satdıqları sözügedən məhsullarından gelir əldə etmirdilər? Əlbətə ki, edirdilər. Sadəcə, bu dəfə də əsl vətəndaşlıq cavabdehliyi, vətəndaşlıq məsuliyyəti, insanlıq amili atıldı bir kənara və maddi maraqlar hər şeyi üstələdi. Necə deyirlər, alırsan-al, almırsansa da qoy canın çıxsın, vətəndaş! Halbuki dövlətin səhiyyə strukturuna aid müəyyən bazaların ağızı maskalarla və s. ehtiyac duyulan məhsullarla doludur.

Baxın, dünya "COVID - 19"-la mübarizəyə qalxıb, müxtəlif beynəlxalq təşkilatlar - Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı və s. strukturlar külli maliyyələr ayıraraq, bəşəriyyəti bu virusdan qorumaq yönündə addımlar atırlar. İşbazlar isə...

Yeri gelmişkən, Prezident İlham Əliyev Cənabları Goranboy rayonuna etdiyi sefərində səhiyyə müəssisəsinin açılışı zamanı bu məsələyə toxundu və vurğuladı ki, buna heç cür izahat tapmaq mümkün deyil. Hansısa möhtəkirələr bu vəziyyətdən istifadə edərək, öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. İndi belə bir sual yaranır ki, məgər dünyada baş verən qlobal iqtisadi-siyasi hadisələr fonunda dövlətimizin başçısı süni şəkildə yaradılmış bu cür məsələlər də hər dəfə ayrıca münasibət bildirməlidir? Dələduz, möhtəkirə sui-isti-fadəçilərə xəbərdarlıq edib, barmaq silkələməlidir? Axi ölkəmizdə görüləcək daha böyük işlər, nə-həng layihələr, inkişaf və tərəqqi planları dayanır və bütün bunların fonunda işbaz, sui-isti-fadəçi möhtəkirələr həyəsizcasına, mənfurcasına, hətta düşməncəsinə xalqın cibinə soxulurlar. Amma bundan sonra söz yox ki, soxula bilməyəcəklər. Hətta bunu istəsələr belə, la-yıqli, qətiyyətli və amansız cəzalarını alacaqlar. Çünkü insanlıq, humanizm deyilən amil hər zaman, xeyir olaraq, şərə qarşı qalıb gəlib. Bu dəfə də belə oldu, hər dəfə də belə olacaq!

İdlibdə yaranmış durumun müzakirəsi hazırda bütün dünyanın diqqət mərkəzindədir

Türk silahlı qüvvələrinin Rusiya-Suriya hava zərbəsi nəticəsində 33 nəfer esqerinin həyatını itirməsi hadisələrin daha da gərginleşməsinə səbəb olub. Daha daqiq desək, Türkiye tərefinin istədipləti, istərsə də döyüş bölgəsindəki cavabı özünü çox göstərməyib. Hazırda Türkiye ilə Rusiya arasında da münasibətlər aydınlaşdırılır ki, dünya ictimaiyyətinin dəriqətini cəlb edən möqamlardan biri də, mehz budur.

Suallar müxtəlifdir. Görəsən, Türkiye, Rusiya və Suriya ya qarşı irimiyaslı müharibəyə başlayacaqmı? NATO-nun qərarından, ABŞ-in nə edəcəyindən də çox şey asılıdır. Ona görə ki, Türkiye verilən siyasi dəstək, demək olar ki, yetərsizdir. Bu baxımdan həm də sual oluna bilər ki, hadisələrin gedisi nədən xəber verir? Bəs Ermenistan tərefi niyə narahatdır və niyə ermənilər sayıqlıqlarının artırılması qərarındadır?

Əslinde, hadisələrin gedisi və Türkiye-nin iradəsi, təkcə Suriyada deyil, bütün dünya miqyasında göstərdiyi qətiyy-



yəninin möhkömlənməsi, bölgədə söz sahibinə çevrilmesi heç də Ermenistan üçün sərfəli deyil. Yəni başa düşülən odur ki, istənilən anda Türkiye Ermenistanla bağlı da öz iradəsini, qətiyyətli tələbini ortaya qoya bilər və bu da, işğalçı dövlətə baha başa gələ bilər.

Nəzərə almaq lazımdır ki, Türkiye ATƏT-in Minsk Qrupu yaradığı ilk gündən onun daimi üzvüdür və hər zaman

onun işində, eləcə də, ATƏT-in Minsk Qrupu həmsədrliyi ilə məsləhətəşmələrde fəal iştirak edir. Yəni yeri geldikdə, söz sahibidir və tələbləri də nəzərə alınmalıdır. Əbəs yera deyil ki, Ermenistan mətbuatında Türkəyən belə bir mövqeyi dənim həddən alınır və bu da ermənilərin həddindən artıq dərəcədə qorxu keçirdiklərindən xəber verir.

Digər tərəfdən, hazırda Türkəyən Rusiya ilə münasibətləri də ermənilərin kürkünə bira salıb desək, yanılımçıq. Çünkü daimi ruslardan dəstək alan və bu və dəstəyə ümidi edən ermənilər üçün bu, heç də arzuolunan deyil. Eyni zamanda, ermənilər yaxşı bilirlər ki, Türkiye bölgədəki bütün layihə və proseslərin fəal iştirakçısıdır və Ermenistanla Azərbaycan arasındaki münaqışın tezliklə həllində maraqlıdır. Belə olan halda, Türkəyən Rusiyadan Dağlıq Qarabağla əlaqədar istəyi, şərti də ola biləcəyini ermənilər nəzərə alırlar və onlar bu səbəbdən də, qorxu içindərlər.

İNAM

Beynəlxalq humanitar hüququn prinsipləri

Prinsip (lat. "principium" - başlanğıc, əsas) fəaliyyətin başlıca müddəası, rəhbər ideyası, davranışın əsas qaydasi kimi izah edilir. Falsafı mənada, prinsip insan fəaliyyətinin müxtəlif sahələrində rəhbər tutulmalı olan bəzi faktların və ya biliyin məcmusunun əsasını, özayını təşkil edən müddəələr kimi başa düşülür. Hazırda "prinsip" terminindən müxtəlif fəaliyyət sahələrində istifadə edilsə də onun ilkin, başlanğıc və əsas kimi mənası saxlanılır. J.Pikte prinsipi sağlam düşünəcəyə və təcrübəyə əsaslanaraq, cəmiyyət tərəfindən norma kimi qəbul edilmiş qayda kimi müəyyənləşdirir.

S.S.Alekseyev hüququn əsas prinsiplərini hüquqda onun məzmununu xarakterizə edən rəhbər başlanğıcların ifadəsi kimi müəyyən edir və göstərir ki, onlarda hüququn hemin növünün səciyyəvi xüsusiyyətləri vahid şəkildə toplanır, cəmləşir və bühlurlaşır". Beynəlxalq hüququn əsas prinsipləri onun əsas başlanğıcları, universal və ümumqəbulolunmuş normalarıdır. Beynəlxalq hüququn əsas məzmununu və xarakterik cəhətlərini ifade edən, yüksək hüquqi qüvvəye malik ümumiləşdirilmiş normaların onun əsas prinsipləri kimi fərqləndirilməsi beynəlxalq hüquqa xas olan xüsusiyyətlərinə dəndir. A.Talalayev beynəlxalq hüququn prinsiplərini "beynəlxalq hüququn daha ümumi, daha mühüm və ümumqəbulolunmuş norması" kimi izah edir. Beynəlxalq hüququn bütün başqa normaları onun əsas prinsiplərinə müvafiq olmalıdır. Bu prinsipə uyğun olmayan her hansı norma həqiqi hesab edilə bilməz. Prinsiplər subyektlərin qarşılıqlı əlaqəsinin əsaslarını müəyyən edir və dövlətlərin əsas hüquq və vəzifələrini özündə əks etdirir. Beynəlxalq hüququn əsas prinsipləri "jus cogens" norma kimi, yəni imperativ xarakterli olmaqla, digər beynəlxalq hüquq qaydalarının yaradılması üçün hüquqi baza təşkil edir. Bütün digər konkret hüquq normalarının qanuni olması üçün bir meyar, əsas ölçü sayılır. Yəni bu prinsiplər özündə beynəlxalq münasibətlərin köklü əsaslarına toxunan daha ümumi beynəlxalq hüquqi normaları əks etdirir və bütövlükde bütün beynəlxalq birliyə, istisnasız olaraq, bütün dövlətlərə şamil edilir. Başqa sözə, bu prinsiplər, məcburilik mənasında, bütün dövlətlər üçün universal xarakter daşıyır. Bu, o deməkdir ki, beynəlxalq hüququn bütün subyektləri prinsiplərə ciddi riayət etməlidirlər. Çünkü prinsiplərin hər hansı formada pozulması hökmen beynəlxalq münasibətlərin digər iştirakçılarının qanuni mənafələrinə toxunmuş olur. Bu, həm də o deməkdir ki, beynəlxalq hüququn prinsipləri beynəlxalq hüquq normaları sisiteminin qanuniliyinin kriteriyası və ölçüsüdür. Prinsiplərin hüquqi qüvvəsi, hətta subyektlər arasında yaranmış və hər hansı səbəbdən konkret normalarla nizama salınmayan münasibətlərə də şamil

olunur. Beləliklə də, prinsiplər beynəlxalq hüquq qaydasının əsasına çevrilir. Dövlətlər ikitərəfli və çoxtərəfli münasibətlərde hemin müddəələrdən kənarlaşa bilmezler. "Yus cogens" xüsusiyyətinə malik normaların hüquqi təbiəti onurla şərtlənir ki, onlar ayrı-ayrı dövlətlərin mənafeyinin deyil, bütövlükde, beynəlxalq birliyin mənafeyinin tomininə xidmət etməlidir. Beynəlxalq müqavilələr hüququna haqqında 1969-cu il Vyana Konvensiyasının 53-cü maddəsinə əsasən, beynəlxalq hüquqi müqavilələr "jus cogens" prinsipinə ziddirsə, əvvəlcədən qeyri-hüquqi

hesab olunur. Hələ 1899-cu ilde F.F.Martens belə bir müddəə irəli sürmüdü ki, Konvensiyalarda nəzərdə tutulmamış hallarda mülki əhalı beynəlxalq hüququn prinsiplərinin müdafiəsi və təsiri altına düşürər. Sonradan bu müddəə beynəlxalq humanitar hüquq sahəsində qəbul edilmiş bir çox Konvensiyalarda da təsbit olunmuşdur. Beynəlxalq humanitar hüququn prinsipləri ilk dəfə 1966-ci ilə Jan Pikte tərəfindən sistemləşdirilmişdir. Prinsiplərin hemin sistemi, demək olar ki, 1949-cu il Cenevə Konvensiyaları əsasında müəyyənləşdirilmişdir. Sonradan Cenevre Konvensiyalarına 1977-ci il Əlavə Protokol və 10 oktyabr 1980-ci ilde BMT tərəfindən qəbul edilmiş "hədsiz zörərlərə malik ola bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adı silah növlərinin istifadəsinə qoyulan qadağalar və məhdidiyyətlər haqqında" Konvensiya müddəələri nəzərə alınmaqla beynəlxalq humanitar hüququn prinsipləri J.Pikte tərəfindən yenidən sistemləşdirildi. J.Pikte tərəfindən beynəlxalq humanitar hüququn prinsiplərinin sistemi - preamble, əsas prinsiplər, ümumi prinsiplər, münaqışə qurbanlarına aid pirinsiplər, müharibə hüququna aid prinsiplər hissələrinə ayrılmışdır. "Preambleda öz əksini tapmış əsas müddəə "Martens əlavəsi"ni Konvensiyalarla nəzərdə tutulmayan hallarda mülki əhalı və kombatantlar müəyyən olunmuş adətlərən, humanizm prinsiplərindən və ictimai şüurun tələblərindən irəli gələn beynəlxalq hüququn prinsiplərinin himayəsi və təsiri altındadır" özündə ehtiva edir. Preambleda öz ifadəsini tapmış digər prinsip humanitar hüququn tətbiqinin münaqışədə olan tərəflərin hüquqi statusuna toxunmaması müdəəsidir. J.Pikte tərəfindən xüsusi qrupa ayrılmış əsas prinsiplərin mahiyyəti onların beynəlxalq humanitar hüququn bütün qalan prinsipləri üçün baza rolunu oynamasıdır. Müəllif bütün qalan prinsiplərin əsas prinsiplərə söykəndiyini qeyd edərək onlara aşağıdakılardı şamil edir: X Hərbi zərurət və ictimai qaydanın qorunması hemişə insana hörmətə uzaqlaşdırılmalıdır; X Döyüşən tərəflər düşmənə onun hərbi qüdrətinin məhv edilməsi və ya zəiflədilməsi məqsədi

hüdudlarını müqayisə olunmaz dərəcədə aşan ziyan vurmaqdan çəkinməlidirlər; X Sıradan çıxmamış şəxslər, həmçinin, bilavasitə döyüşlərde iştirak etməyənlər hörmət, müdafiə və humanitar rəftar hüququna malikdirlər. X Munaqışədə olan tərəflərin hərbi əməliyyatlar aparmaq metod və vasitələrini seçmək hüququ qeyri-məhdud deyildir. J.Pikte tərəfindən ümumi prinsiplər kimi ayrılmış prinsiplərin xarakterik xüsusiyyəti onların müxtəlif hüquq sahələri, ilk növbədə, Cenevə hüququ və insan hüquqları üçün ümumiliyindədir. Müəllif ümumi prinsipləri ayırmalı yanaşı, onların tətbiqi prinsiplərini de sistemləşdirmişdir. Ümumi prinsipləre aşağıdakılardı aid edilir: Toxunulmazlıq prinsipi. Hər bir şəxsin onun həyatına, həm fiziki, həm də psixi toxunulmazlığına və onun şəxsiyyətinin ayrılmaz hissəsi olan her şəxsi hörmət hüququ vardır. Bu prinsipin tətbiq prinsipləri kimi aşağıdakılardı qeyd olunur: 1. Döyüş meydandasında helak olan toxunulmazdır; əsir düşənlərin həyatının mühafizə olunmaq hüququ vardır. Açıq suretdə tabe olan (əsir düşən) şəxsləri öldürmək olmaz; 2. İşgəncə, alçaldıcı və qeyri-insani cəza qadağan olunur; 3. Hər kəsin qanun qarşısında insan hüquqlarının tanınması hüququ vardır; 4. Hər kəsin onun şərəf, aile hüquqları, inam və adətlerinə hörmət hüququ vardır; 5. Əzab çekən hər kəse şirinləşməsi və ona vəziyyətinə uyğun qayğı gösterilməlidir; 6. Hər kəsin ailəsi ilə xəbərleşmək və kömək almaq hüququ vardır; 7. Həc kim qanunsuz yol ilə mülkiyyətindən mehrum edilə bilməz. İkinci ümumi prinsip kimi ayrı-seçkilikin yolverilməzliyi prinsipi qeyd olunur. Bu prinsipe əsasən, bütün insanların rəftar onların irqi, cinsi, milli, dil, sosial mənşəyi, maddi rüfahi siyasi, fəlsəfi və ya dini inamlarına və ya her hansı digər oxşar meyərlərə əsasla, əlamətlərə görə fərqlənməməlidir. J.Pikte üçüncü ümumi prinsipə təhlükəsizlik prinsipini aid edir. Hər kəsin şəxsi təhlükəsizlik hüququ vardır. Bu prinsip aşağıdakı tətbiq prinsipləri ile müəyyənləşdirilir: 1. Həc kəs töretmədiyi əmələ görə məsuliyyət daşıya bilməz; 2. Repressali, kollektiv cəza, girov götürmək və deportasiya qadağandır; 3. Hər kəsin hüquqi təminat hüququ vardır; 4. Həc kəs humanitar hüquqla ona verilmiş hüquqdan imtina edə bilməz. Münaqışə qurbanlarına aid olan prinsiplərə J. Pikte aşağıdakılardı şamil edir: Neytrallıq prinsipi. Humanitar yardım heç vaxt münaqışəye müdaxilə deyildir. Bu prinsipin tətbiqi özünü aşağıdakı vəziyyətlərde göstərir:

1. Toxunulmazlığının təmininə cavab olaraq tibbi heyət hər cür döşməncilik fəaliyyətindən çəkinməlidir;
2. Tibb işçiləri şəfa verən şəxslər kimi müdafiə altındadır;
3. Tibbi funksiyani yerinə yetirən heç kəs onların himayəsi altında olmuş və olan yaralıları və xəstələr haqqında, əgər belə məlumat onun fikrincə, həmin xəstə və yaralılara və ya onların ailələrinə ziyan yetirəcəkse, hər hansı məlumat verməye



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduñun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müsəffisi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

məcbur edilə bilməz; 4. Həc kəs xəstə və yaralıya kömək göstərdiyinə görə, təqib edilə və mühakiyyətindən mehrum edilə bilməz. Normallıq prinsipi. Himayəde olan şəxslər mümkin qədər normal yaşamaq imkanlarına malik olmalıdır. Göstərişin tətbiq olunma prinsipi isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafiə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Göstərişin prinsipin tətbiq olunma prinsipini isə müharibə zamanı əsir götürmənin cəza deyil, yalnız düşməni zərər vurmaq imkanından məhrumetmə olması təşkil edir. Müdafıə prinsipi. Dövlət onun əlinə keçmiş

Sərdar Cəlaloğlunun hədəfi "REAL"dır

"REAL" isə ənənəvi müxalifəti hədəfə alıb

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə "REAL" partiyası arasında qarşıdurmalar səngimir. Belə ki, ADP sədri zaman-zaman ənənəvi müxalifətəki partiyaları sərt şəkildə ittihəm edib, bununla da onların əksriyyəti ilə münasibətini pozub. S.Cəlaloğlunun budəfəki hədəfi isə, məhz İlqar Məmmədovun sədri olduğu "REAL" partiyasıdır. Bu siyasi təşkilatın partiya olaraq fəaliyyətinin heç bir nəticə vermayacağını iddia edən ADP sədrinə görə, ümumiyyətlə, "REAL"ın yeni müxalifətdaxili siyasi qüvvə kimi təqdim edilməsi kökündən yanlışdır. S.Cəlaloğlu və İ.Məmmədov başda olmaqla, partyanın digər funksionerləri qarşıq yanlış fikirlər səsləndirdiklərini, bununla da müxalif döşərgəyə zərər vurduqlarını bildirib və "REAL"ın heç də hər hansı bir yenilik gətirə bilməyəcəyini iddia edib.

Sərdar Cəlaloğlu: "Adını "REAL" qoymaq yenilik deməkdir ki.. Onların ictimaiyyətlə işləyib, ətraflarına geniş xalq kütlələri toplamaq şansları yoxdur"



"REAL"ın siyasi partiyaya çevrilmesini şķırmak və burada hansısa yenilik axtarmaq lazımdır. Kimdir orada yeni qüvvə? "REAL" sədri, bəyən, yeni qüvvədir? O, AMİP-də 90-ci illərdən bəri siyasi proseslərdə iştirak edən şəxs olub. Burada yenilik nədir? Əslində, heç bir yenilik yoxdur. Adını "REAL" qoymaq yenilik deməkdir ki?" deyə sual edən S.Cəlaloğlu ümumiyyətlə, bu siyasi təşkilatın siyasi uğur əldə edə bilməyəcəyini də bildirib. Xüsusilə, partiya funksionerləri Natiq Cəfərli, Erkin Qədirliyə də eyham vuran ADP sədri onları heç bir halda elektorat toplamaq imkanında olmadıqlarını deyib: "REAL" a daxil olan adamları tənqiyam. Onların ictimaiyyətlə işləyib, ətraflarına geniş xalq kütlələri toplamaq şansları yoxdur".

ADP sədri oradakı funksionerlərin xalq hərəkatından çıxmadiqlarını da xatırladıb və hesab edir ki, əksriyyəti xarici təhsil alarkən, müəyyən dairələrin təsiri altına düşdükləri üçün, onlar siyasi cəhdən ölkə müxalifətine heç bir səmərə verməyəcəklər.

ADP sədri: "O da hələ işləyə bilsələr, qəbul olunsalar..."

"Çünki Azərbaycan xalqı ilə fransızların, ingilislərin, almanların nə siyasi baxışları, nə də düşüncələri eynidir" deyən ADP sədri növbəti suallarını

da qarşı tərəfə ünvanlayıb: "İkincisi isə niyə belə bir fikir var ki, "REAL" əvvəlki ənənəvi partiyaları üstələye bilər? Bizim 30 illik siyasi təcrübəmiz var. Xalq hərəkatının içində çıxıb, bura qədər gelmişik. Necə ola bilər ki, bu gün yaranan təze partiya 30 illik təcrübəni üstələsin? Hətta uzun müddət fealiyyət göstərdikdən sonra belə, "REAL" indiki zəif partiyaların orta səviyyəsinə qalxa bilər. O da hələ işləyə bilərlər, qəbul olunsalar".

Maraqlı isə budur ki, S.Cəlaloğlunun bu kimi iddiaları "REAL" rəhbərliyində təmsil olunan şəxslər tərəfindən daha sərt və kəskin şəkildə qarşılanıb. ADP sədrinə cavabı gecikməyib və ümumiyyətlə, onun mülahizələrinin nəinki qəbul olunmadığı, hətta rədd edildiyi də vurgulanıb.

"REAL" funksioneri ADP sədrini ittihamlarına görə təşəkkür etdi?

Misal üçün, "REAL"ın idarə heyətinin təmsilçisi N.Cəfərliyə görə, o, sadəcə bir yaşılı partiya sədri olaraq, ADP sədrinə hörmət etdiyini desə də, onun bir sıra mülahizələrini rədd etdiyi, xüsusilə, bildirib. Lakin digər tərəfdən, dolayı yolla "REAL"-in reklamını da

apardığını deyərək, ona öz təbirince, təşəkkür də ünvanlayıb: "Sərdar Cəlaloğluna təşəkkür edirəm. Tənqid xatirinə tənqid etse də, bilməyərkədən "REAL"ı tərif edib. Bizim keyfiyyətli təhsil aldığımızı, savadlı olduğumuzu qeyd edib. Amma nədənse, savadlı insanların xalqdan uzaq olduğunu, xalqın onları qəbul etməyəcəyini iddia edib. Görünür, onun tənqidini burada "REAL" a deyil, xalqa ünvanlanır. Bu, ADP sədrindən gözənləməz addımdır. 30 ildir siyasetlə məşğul olan ADP sədri xalqı bu səviyyəyə endirməməli idi. Onun sözlerindən belə çıxır ki, xalqımız keyfiyyətli təhsil alan, savadlı və bacarıqlı insanları qəbul etmir. Bu, cəmiyyətə ünvanlanan tənqiddir. Hesab edirəm ki, Cəlaloğlu bu fikirlərinə aydınlıq getirməlidir".

Natiq Cəfərli: "Belə çıxır ki, bunların 30 ildə apardığı mübarizənin nəticəsi yoxdur"

N.Cəfərli, eyni zamanda, bildirib ki, S.Cəlaloğlunun "REAL"-in heç bir şansı yoxdur" ifadəsini qəbul etmir: "Müəllim bunu belə əsaslandırır ki, onlar 30 ildir siyasetlə məşğul olurlar. Ancaq ortada 30 il siyasetlə məşğul olub, uğur qazanmamaq məsələsi var. Belə çıxır ki, bunların 30 ildə apardığı mübarizənin nəticəsi yoxdur. Cəlaloğlunun təbərincə desək, əgər xalqa yaxın olsayırlar, qəbul olunsayırlar, yəqin ki, uğurları ola bilərdi. Amma bu baş verməyibse, məntiqə xalqımız ənənəvi müxalifətin siyasetini qəbul etməyib".

Ümumiyyətlə, son vaxtlar müxalifətdaxili intriqalarla, qarşıdurmalara səbəb olan açıqlama və rəyləri nəzərə alsaq, sözügedən vəziyyətin get-gedə daha da qızışacağına proqnozlaşdırıb ilərlik. Xüsusilə, "REAL"ın partiyaya çevrilmesinin ardınca, bütövlükde, bu partiyaya və sədri İ.Məmmədova qarşı artan müxalifətdaxili hücumlar da belə bir nəticə hasil etməyə zəmin yaratmış olur. Hər halda, yalnız ADP sədri deyil, eləcə də, AXCP-"Milli Şura" cütlüyüünün, habelə, Müsavat və s. partiyaların son vaxtlar "REAL" a qarşı kampaniyalarda bir ağızdan çıxış etmələri də bu reallığı kifayət qədər təsdiqləmiş olur.

Rövşən NURƏDDİNOĞLU

"Nar" Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlıdır

Gənclərdə oxumaq həvəsinə artırmak və onlarda motivasiya, yaratmaq məqsədilə "Nar" uğurlu layihelər həyata keçirməkdə davam edir. Azərbaycan Texniki Universitetinin (AzTU) 3 ən yaxşı neticə göstərmiş tələbəsini baş ofisində dəvət edən mobil operator tələbələri seymestr boyu nümayiş etdirdikləri yüksək neticələrə görə təbrik edib və onları dəyərli hədiyyələrlə mükafatlandırdı. AzTU-nun İnformasiya və Telekommunikasiya Texnologiyaları fakültəsinin qabaqcıl tələbələrinin "Nar" tərəfindən mükafatlandırılması 4 ildir ki, davam edir və artıq ənənə halını alıb.

Görüş zamanı İnformasiya və telekommunikasiya texnologiyaları fak-



Çünki daha çoxuna layiqsən

Azərbaycan Texniki Universiteti ilə ikitirəfli razılışma əsasında tərəfdəşlik edir. Bu çərçivədə mütəmadi layihelər icra edən mobil operator, universitetle daha geniş miqyaslı layihələr həyata keçirmək niyyətindədir.



Küt "baltalar"...

RƏFIQƏ

Xalq düz 26 ildən çoxdur ki, bu düşərgənin "liderlərini" küt "balta" yox, çürümüş kötük belə hesab etmir. 26 ildən çoxdur ki, radikal düşərgənin çürümüş, erməni iyi verən "liderləri" ölkədə keçirilən istər seziklər, istərsə də irimiqyaslı beynəlxalq tədbirlər zamanı başlayırlar küçələrə tökülb, çənələrini döyməyə. Ay bədbəxtlər, bu çənə nə qədər açılıb-yumuşlaçaq? Qorxmursuz ki, koronavirusa tutularsınız? Mən də söz danişdım, özləri elə viruslərdər da. Ancaq əsl koronaviruslar Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacıli, Gültəkin Hacıbəyli, Xədicə İsmayıllı, Leyla Yunus, Sevinc Osmanqızı və digər kötüklər elə bir murdar məxluqdurlar ki, nə çənələri tutulur, nə də ağızları yorulur.

Bir də atalar demişkən, "murdar əskiye od düşmez". Dünyanı cənginə alan koronavirusun yayıldığı bir məqamda bu kötük "baltalar" öz biabırçı ugursuzluqlarından danişmırlar, xalqı "kütlevi" aksiyalara çağırırlar. Abırsızlıq, həyasiqliq, mənəviyyatsızlıq bax, budur. Soruşmaq lazımdır, ay boş bardağı dolu çanağa vuran ölü müxalifət, böhtanların kütlevi olması üçün adanız yoxdur axı. Sual olunur, hansı kütle və ya hansı kütlevilikdən söhbət gedir? "Astarı üzünüzden qalın" olduğu üçün nə bu gün, nə sabah bu durum dəyişməyəcək. Çünkü erməni maraqlarının ifadəcisi olan Ə.Kərimli, C.Həsənli, İ.Qəmbər, A.Hacıli, G.Hacıbəyli, X.İsmayıllı, L.Yunus, S.Osmanqızı kimi xəyanətkarlar o dərəcədə mənəvi dəyərlərdən kənarlaşmış və erməni lobbisinin təsiri altına düşmüş manqurtlarınız ki, bu güne kimi həm təşkilatlarınız, həm ideyallarınız, fikirləriniz, meramlarınız da pərakəndədir. Elə zənn edirsiniz ki, çənəye güc verməyin bir xeyri olar. Ay bədbəxtlər, 26 ildir ki, bu yolu qət edirsiniz, nə elə etmisiniz? Nifret! Sizin kim viruslara elə yaraşan da elə budur. Belə kifayətdir a zombilər?

Ancaq nə etsinlər, onların xəstəlikləri o qədər inkişaf edib ki, hətta bir-birlərinə qarşı qorxu filmlərindəki zombi kimi hücum edərək, qırışır, didişir, öceaşır və ...sonra da düşürlər hakimiyətin canına ki, bəs baş verən bütün ugursuzluqların səbəbi iqtidardır (?). Bir deyənləri də yoxdur ki, ay "adam" olmayı bacarmayanlar, bir dəfə də, əgər varsa, o "papağınızı" qoyun qarşınıza və fikirləşin ki, siz kimsiniz və xalq siz niyə qəbul etmir? Nəyə görə artıq 26 ildir ki, eyni sözənizi təkrarlayın, durursunuz, hər seckilərdə "biz qalib" şuları ile orda-burda mitinqlər keçirib xalqın başını ağırdırsınız? Elə zənn edirsiniz ki, hansı media zombinizin hər dediyini qəbul edənlər var? Ay bədbəxtlər və həqiqəti görməyen Ə.Kərimli, İ.Qəmbər, C.Həsənli və ... canlı iken ölürlər, bu gün Azərbaycanda iqtisadi sahədə heç bir problem yaşanır. İqtisadi inkişaf davam edir. Yaxşı, bəs nedir Mehman Əliyev, Ə.Kərimli, İ.Qəmbər... kimi zombiləri narahat edən. Əslində, məsələ bəlliidir. Bu kimi digər "ider" zombiləri, ümumiyyətlə, ölkədə uğurları, xalqımızın rifahının günbegün yüksəyənə yaşamasını istəmlərlər. Yalandırsa, onda ömrünüzde birə dəfə "kişiliq", "cürət" tapıb birləşsinlər. Bu, qətiyyən olmayıb, olmayıacaq da. Bu zaman daha bir sual: İstemirlərse, onda buralarda nə sülənlərlər? Ümumiyyətlə, 26 ildir nə qəlet edib "biz gelirik"lərlə insanların zehlələrini aparırlar? Belə kifayətdir, a zombilər?

Gec-tez etdiyiniz cinayətlərə görə cəzanızı qarşısında alacaqsınız. Çünkü antimilli, anti-Azərbaycan təbliğatları, erməni lobbisinin sıfarişlərini yerinə yetirməkə respublikamızda təxribat törətmək, qarşıdurma yaratmaq cəhdəri, dələduzluqları və Vətənə xəyanət eməlləri uzun müddət davam edə bilməz! Tarix və onun canlı şahidləri iblis xislətlə bu virusların hiylələrini və xəyanətlərini heç vaxt unutmayacaq. Necə ki, bu gün her şey üzə çıxır. Belə kifayətdir, a zombilər?

Bugünkü dağıcı müxalifət "babam mənə kor dedi, gəlib-gedəni vur dedi" kələmina arxayı olduğu kimi, hansı oyular çıxarıb, həmin qanunlar üzərində hansı təhrifləri etmek üçün çənəsinə güclərəksə, bax, bu, artıq tam başqa bir söhbətin mövzusudur.

Beynəlxalq humanitar hüquqla beynəlxalq təhlükəsizlik hüququnun qarşılıqlı əlaqəsi hər şeydən əvvəl onların silahlı münaqişə ilə birbaşa bağlılığındadır. Beynəlxalq humanitar hüquq silahlı münaqişələr zamanı himayədə olan şəxslərin mühafizəsinə və münaqişədə olan tərəflərin müharibə aparılmasının metod və vasitələrinin məhdudlaşdırılması məsələlərini tənzimləyirsə, beynəlxalq təhlükəsizlik hüququ, ümumiyətlə münaqişələrə yol verilməməsi, sülhün və beynəlxalq təhlükəsizliyin təmini, tərəfəsilə, silahlı qüvvələrin və silahların ixtisara salınması məsələlərini tənzimləyir. Beynəlxalq hüququn tərkib hissələri olan bu hüquq sahələri arasında əlaqələr aydın seziklir. Bəşər tarixi boyunca bir dövlət və ya xalqın təhlükəsizliyinin digərinin mənafeyinə zərər vurmaqla təmin edilməsi müharibələr və silahlı münaqişələr doğurmuşdur.

Bu müharibələr fonunda bəşər sivilizasiyasının dinc inkişafı yollarının axtarılması prosesi də davam etmişdir. Müharibə və sülh məsələləri, dövlət hakimiyyətinin təfsiri ilə silahlı zorakılığın məhdudlaşdırılması məsələlərinin antik dövrün filosofları Platon "Dövlət", Aristotel "Afina siyaseti" əsərlərində mühüm yer ayırmışdır. Alman filosofu Hegel müharibələrin zəruriliyini təsdiq edirdi. O göstərdi ki, "dövlətlər iradələrini razılaşdırıb bilmediklərinə görə, onlar arasındaki mübahisələr ancaq müharibə ilə həll edile bilər". İ.Kant "Əbədi sülh-hə doğru" əsərində göstərdi ki, bəşəriyyətin inkişafı ilə müharibələr tədricən azalır və onlar getdikcə tamamile aradan çıxacaqdır. O, sülhə doğru hərəkatı müharibənin beynəlxalq münasibətlərin forması kimi son nəticədə istisna edən qarşılıqlı mütərəqqi proses, özünəməxsus tarixi zərurət kimi xarakterizə etmişdir. Kant belə hesab edirdi ki, müharibənin qarşısını beynəlxalq müqavilə yolu ilə almaq mümkün olmazsa, onda bizim sivilizasiyanı məhvədici müharibədən sonra "bəşəriyyətin nəhəng qəbristanlığında" əbədi sülh gözləyir. Görkəmlı alman filosofları Hegel ilə Kant arasında bu mübahisədə F.F.Martens Kantin fikirlərinə tərəfdar çıxdı. O, bir vaxt müharibələrin tamamile istisna olunacağına inamını bildirirdi. Bununla belə, Martens mövcud şəraitdə müharibənin vəhşi xarakteri və onuna bağlı belaların məhdudlaşdırılması üçün müharibə hüququnu (beynəlxalq humanitar hüququ) əsas vasitə hesab edirdi. Nüvə silahının meydana çıxmaması göstərdi ki, bəşəriyyət təhlükəsizliyin yeni ölçüsü ilə üzbeüz dayanmışdır. Müasir şəraitdə milli təhlükəsizliyin təxmini dialektik olaraq beynəlxalq təhlükəsizlik, ümumi sülhün qorunması və möhkəmənməsi ilə bağlıdır. Hüquqi mənada, yeni təhlükəsizlik konsepsiyası dünyanın qarşılıqlı asılılığının, ümumbehşəri sərvət və maraqların milli maraqlardan üstünlüğünün tanınmasına xidmet etməli, xalqların özlərinin sosial-ittisadi və siyasi inkişaf yolunu seçmə azadlığını təmin etməli, son nəticədə isə, hüququn siyasetdə üstünlüyü təmin olunmalıdır. Beynəlxalq təhlükəsizlik hüquq dövlətlərin hərbi-siyasi təhlükəsizliyinin təmininə, müharibənin baş verməsinin qarşısının alınmasına və təcavüz aktlarının aradan qaldırılmasına yönəlmış ümumtanınmış və xüsusi prinsip və normalarının məcmuyudur. Beynəlxalq təhlükəsizlik hüququnun hüquqi əsasını zor tətbiq etməmə və zor tətbiq etmək hədələməmə, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, dövlətlərin daxili işlərinə qanşma-ma, ətraf mühitin mühafizəsində əməkdaşlıq, tərəfəsilə kimi beynəlxalq hüququn prinsipləri teşkil edir. Beynəlxalq humanitar hüquq-

la beynəlxalq təhlükəsizlik hüququnun qarşılıqlı əlaqəsi bu prinsiplərin bir çoxunun onların hər ikisi üçün hüquqi əsas olmasında da özünü göstərir. Beynəlxalq humanitar hüquqla tərəfəsilə hüququnun qarşılıqlı əlaqəsi özünü təhlükəsizlik hüququnun tərəfəsilə və silahların məhdudlaşdırılması, beynəlxalq humanitar hüququn isə müharibə aparılmasının metod və vasitələrinin məhdudlaşdırılması sahələrinin biri-biri ilə bağlılığında daha aydın göstərir.

Milli təhlükəsizlik sisteminin yaradılması aşağıdakı şərtlərdən irəli gəlir:

- Azərbaycan əlverişli coğrafi mövqeyə, zengin enerji resurslarına, təbii iqlimə, sərvətli torpağa malikdir;

- İqtisadi integrasiya; daxili bazar, əmək ehtiyatları, sosial infrastruktur mövcuddur.

2010-ci il iyunun 8-də qəbul olunan hərbi doktrina Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı strategiyasının tə-

kəmizin qarşısında duran əsas problem ərazi bütövlüyünün bərpası ilə bağlıdır. Respublikamız beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, işğal altında olan ərazilərin qaytarılması istiqamətində ciddi kompleks tedbirləri həyata keçirməkdədir. Ermənistan tərefindən Azərbaycan dövləetine qarşı belə bir hərbi-siyasi aksiyanın həyata keçirilməsi sülh, demokratiya, sabitlik və əməkdaşlıq prinsipləri ilə heç cür bir araya sığırır.

Müasir təhlükəsizlik mühiti hadisələrin gözlənilməz inkişafı, aparıcı dünya ölkələri və regional dövlətlər arasında rəqabətin güclənməsi, separatizm, milli və dini ekstremizmin vüset olması, həmçinin, bir-biri ilə qarşılıqlı təsirdə olan müxtəlif istiqamətli və ziddiyətli tendensiyalarla xarakterize edilir. Qloballaşma prosesi ölkələr və regionlar arasında coğrafi sərhədləri sildiyindən, transmilli xarakterli yeni tip təhdidlərin bütün təzahürlərinə qarşı mübarizəni çətinləşdirir.

Qlobal məkanın tərkib hissəsi olan, ölkəmizin yerləşdiyi və həzirdə qeyri-sabit olan Cənubi Qafqaz regionu da təhlükəsizlik problemlərində kənarda qalmayıb. Tarixən dinamik və sərt geosiyasi üçbucaq arasında poliqona çevrilmiş Cənubi Qafqazda hazırda dondurulmuş münaqişələr, beynəlxalq terrorçuluq, qeyri-qanuni mibrasiya, transmilli mütəşəkkil cinayetkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütłəvi qırğın silahlarının yayılması kimi təhdidlər dominantlı edir.

Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu olduqca mürəkkəb geosiyasi statusa malik bir məkandır. Regionun təbii-coğrafi üstünlükləri ilə yanaşı, real və potensial təhdid mənbələri də az de-



Azərbaycan Respublikasının Prezidenti yanında Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Humanitar hüquq və Azərbaycanın təhlükəsizlik hüququ

kib hissəsi olaraq, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafələrinin daxili və xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmüş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəddir. Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, qiymətləndirilmesi, qarşısının alınması, dövlətin, əhalinin və ərazinin müdafiəye hazırlanması, səməralı hərbi təhlükəsizlik sisteminin yaradılması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir. Azərbaycanın təhlükəsizliyi bütün regionun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Bu, Azərbaycanda regionda olan enerji ehtiyatlarının dünya bazarlarına çatdırılması üçün ölkənin sabit və təhlükəsiz yaşamasının təmin olunmasına yardım etmək deməkdir. Qlobal iqtisadi layihələrde Azərbaycan sıradan birisi kimi deyil, əsas aparıcı dövlətlərdən birisi kimi iştirak edir.

Azərbaycan Respublikası beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində davamlı fəaliyyətini öz milli maraqlarına və milli təhlükəsizliyinə yönəlmış təhdidlərin aradan qaldırılmasına istiqamətlənmiş tədbirlərlə uzlaşdırılmış şəkildə həyata keçirir. Hazırda ölü-

yil. Soyuq müharibə dövründə Cənubi Qafqaz sərt mərkəzədirilmiş monopolyar idarəetmə sisteminde olduğu üçün xaotik proseslərin baş vermesi mümkünsüz idi. Lakin soyuq müharibənin iflası uzun müddət latent şəkildə qalmış problemlərin nəzarətdən çıxmamasına səbəb oldu. Tezliklə həmin proseslər etnosiyası, dövlətlərə (klassik) və transmilli xarakter almışa başladı. Regionda müstəqillik əldə edən dövlətlərin fərqli geosiyasi vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsi, Cənubi Qafqazda təhlükəsizliyin bipolyar xarakter almasıyla nəticələndi.

Bipolyar konfiqurasiya təhlükəsizlik problemlərinin açıq qalmasına, etimad mühitinin yaranmamasına, regionun inkişafı üçün əhəmiyyətli problemlərin həlli zamanı konsolidasiya əvəzine, sərt qütbleşmənin müşahidə edilməsinə zəmin yaradır. Çıxış yolu ümumi təhlükəsizlik modelinin qurulmasına hesab edile bilər. Ümumi təhlükəsizlik "yumşaq gücün" (siyasi, sosial, mədəni, ekoloji və s.), həmçinin, "sərt gücün" (hərbi təhlükəsizlik, iqtisadi sanksiyalar) elementlərindən formalıdır. Ümumi təhlükəsizlik ideyası bütün tərəflərin qanunu maraqlarının tanınması sebəbindən, sosial fəaliyyətin bütün sferalarında qarşılıqlı əməkdaşlığın kompleks təzahürlə-

rinin özündə əks etdirir. Lakin milli, regional və regiondankənar məraqların toqquşması Cənubi Qafqazda kollektiv təhlükəsizlik sisteminin gerçəkləşməsinə imkan verir.

2. DezinTEGRASIYA VƏ FRAGMENTASIYANIN MÜMКÜN PROFILAKTİKASI. Cənubi Qafqazda təhlükəsizlik probleminin açıq qalması dezintegrasiya və fragmentasiya hallarına qarşı təsirli mübarizənin aparılması mümkünsüz edir. Ermənistanın Azərbaycana qarşı işgalçılıq siyasetinin davam etmesi, 2016-ci ilin aprelinde baş vermiş qanlı "Dördgünlük müharibə", Dağlıq Qarabağla yanaşı, Cənubi Osetiya və Abxaziyada separatçı rejimlərin fəaliyyət göstərməsi, Ermənistanın Türkiyəyə qarşı ərazi və 1916-ci il soyqırımı iddialarından vaz keçmək niyyətində olmaması, Rusiya-Gürcüstan münasibətlərinə soyuqluğun, tam olaraq aradan qalxmaması, Simali Qafqazda hələ də etnosiyası gərginlik ocaqlarının qalması, regionda transmilli təhdidlər üçün əlverişli şəraitin olması, yerli ekstremistlərlə "İŞİD" arasında sıx əlaqənin olması, beynəlxalq neft-qaz lahiyələrinə hər an texribat xarakterli hückumaların edilə bilme etməli və s. Cənubi Qafqazda ictimai-siyasi sabitliyin hər an pozulmasına rəvac verən silsilə amillərdir.

Azərbaycan diplomatiyası son 27 ilde Cənubi Qafqazda strateji sabitliyin təmin edilməsi istiqamətində bir neçə cəhdler edib. 1996-ci ilde Azərbaycan və Gürcüstan arasında imzalanmış "Dinc Qafqaz", 1999-cu ilde ATƏT-in İstanbul Sammitində Azərbaycan Prezidenti Heydər Əliyevin Cənubi Qafqazın demilitarizasiya edilməsi vacibliyini bəyan etməsi, həmin İstanbul Sammitindən sonra Azərbaycan tərefindən təklif edilən "3+3+2" planı (üç Cənubi Qafqaz ölkəsi, qonşu dövlətlər (Rusiya, İran və Türkiye), Avropa və ABŞ), habelə, 2002-ci ilin aprelində Azərbaycan-Gürcüstan-Türkiyə arasında imzalanmış "Trabzon sazişi" regional təhlükəsizliyin təmin edilməsi istiqamətində milli diplomatiyamızın gördüyü mühüm işlərdən sayılır. Xüsusən də, "Trabzon sazişi" Cənubi Qafqazın siyasi və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində terrorizm və aqressiv separatizmə qarşı mübarizədən tutmuş, çirkli pulların yuyulması və neft-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş sahəni əhatə edir. Bu saziş, həm də regionun üç dövlətin strateji tərəfdəşligini rəsmiləşdirən sənəd hesab olunur.

**VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

5 mart

“Çelsi” “Liverpul”u məğlub edərək 1/4 finala yüksəldi



Futbol üzrə İngiltərə kubokunun (FA) səkkizdəbir final mərhələsinin on maraqlı qarşılaşması keçirilib. “Stenford Bric” stadionunda oynanılan görüşdə “Çelsi” klubu “Liverpul” komandasını qəbul edib. Görüş “Çelsi”nin 2:0 hesabı qələbəsi ilə başa çatıb. London təmsilcisinin heyətində Vilyam və Ros Barkli fərqlənib. Bu qələbədən sonra “Çelsi” dördəbir final mərhələsinə vəsiqə qazanıb. Mərhələnin püşkatma mərasimi martın 5-də keçiriləcək.

ELAN

“GÜLAY” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!
24 aprel 2020-ci il tarixdə saat 10:00-da “GÜLAY” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlik məsələlər:

- Cəmiyyətin 2019-cu il üçün illik maliyyə hesabatının təsdiqi;
- Dividendlərin ödənilməsinə dair;
- Diger məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Səhmdarlar sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10:00-dan 13:00-dək idarə Heyətinin sədrinə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti, 31
Əlaqə telefonu: 055 783 97 64

“GÜLAY” Açıq Səhmdar Cəmiyyətinin Sədri

H.Rzayev

* * *
Quliyev Qabil Adil oğluna məxsus kassa aparıcı (№ 1690573 - EKR -2102F - 1002666012 - 10002) itdiyi üçün etibarsız sayılır.

* * *
Azerbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 1997-ci ildə Xanməmmədov Fazıl Pirverdi oğlunun adına verilmiş 005785 nömrəli Mühərribə Veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Suraxanıda ölümlə nəticələnən yol qəzası olub



Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmetindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində Bakı Şəhər sakinləri Sahib Kərimovun idarə etdiyi “TOFAŞ” və M.Zahidovun idarə etdiyi “KIA” markalı avtomobilər toqquşub. Neticədə “TOFAŞ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə ilə bağlı Suraxanı Rayon Po-

lis idarəsi tərəfindən araştırma aparılır.

Immuniteti gücləndirən qidalardır?

Qışda organizmin immun sistemi zəifləyir və xəstəliklər yaranır. Immuniteti gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır. Həkimlər daha çox süd və süd məhsulları, dənli və paxlalı bitkilərlə qidalanmağı tövsiyə edirlər. Xüsusile de lobya güclü immunomodulyator sayılır.

Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: “Dəniz məhsullarının bütün növləri və badam qəbul etmək immun sistemini gücləndirir. Bundan başqa soğan və sarımsağın tərkibində olan fitonsidlər viruslara qarşı organizmi möhkəmləndirir. Bal, ari südü, propolis kimi qidalardan istifadə olunması



da çox xeyirlidir. Həmçinin limon, portajal və digər sitrus meyvələrinin tərkibində çoxlu miqdarda askorbin turşusu olduğuna görə organizmi gücləndirmek

qabiliyyetine malikdir”.

Bəzən immuniteti gücləndirmək məqsədile dərman preparatları da qəbul edilir, lakin bu zaman ardıcılığa fikir vermək lazımdır. Həkim-terapevt deyib: “Organizmi dərmanlarla qorumağa çalışanda 20 gün, qış fəslində isə 1 ay müddətində vitaminlər qəbul edilməlidir. Lakin immun sistemini gücləndirmək üçün gün ərzində rasiona təbii qidalardan daxil etmək daha düzgündür”.

Mütəxəssislər bildirirlər ki, indi bütün dünyada geniş yayılan koronavirusa qarşı spesifik müalicə, onu yox edən dərman vasitəsi olmasa da, immuniteti gücləndirən qidalara üstünlük vermek virusa qarşı mübarizədə ən doğru yoldur. Bəzən insanlar çox qida qəbul etməklə organizmin müqavimətini artırmağı düşünürler. Lakin bu, doğru deyil. Immuniteti gücləndirmek üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi şəkildə qəbul etmək lazımdır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Ses”in komputer mərkəzində yığılın, sahifələrin.
“Azerbaycan” nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600



Azərbaycan millisinin Millətlər Liqasındaki rəqibləri müəyyənləşdi

Niderlandın paytaxtı Amsterdamda futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsində Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. Püşkatmaya əsasən millimiz Montenegro, Kipr və Lüksemburq ilə qarşılaşacaq.

Mərasimdə AFFA-nın prezidenti Rövənəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov iştirak ediblər.

Qeyd edək ki, UEFA Millətlər Liqasının ilk turunun oyunları sentyabrın 1-dən 3-dək keçiriləcək. Növbəti turlar isə 6-8 sentyabr, 8-10 oktyabr, 11-13 oktyabr, 12-14 və 15-17 noyabrda təşkil olunacaq. Xatırla: turnirin ilk qalibi Portugaliya yiğasıdır.

Axtarışda olan 19 borclu şəxs tutulub

Respublikanın daxili işlər orqanları ötən gün töredilmiş 15 cinayətin üstünü “isti izlər”le açıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmetindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrərdən bağlı qalmış

22 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılırlaraq aidiyyəti üzrə təhlil verilib. Respublikanın avtomobil yollarında baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyənləşdirilib. Cinayət töretməkdə şübhəli bilinen 33 nəfər saxlanılıb.

qabiliyyetine malikdir”.

Bəzən immuniteti gücləndirmək məqsədile dərman preparatları da qəbul edilir, lakin bu zaman ardıcılığa fikir vermək lazımdır. Həkim-terapevt deyib: “Organizmi dərmanlarla qorumağa çalışanda 20 gün, qış fəslində isə 1 ay müddətində vitaminlər qəbul edilməlidir. Lakin immun sistemini gücləndirmək üçün gün ərzində rasiona təbii qidalardan daxil etmək daha düzgündür”.

Mütəxəssislər bildirirlər ki, indi bütün dünyada geniş yayılan koronavirusa qarşı spesifik müalicə, onu yox edən dərman vasitəsi olmasa da, immuniteti gücləndirən qidalara üstünlük vermek virusa qarşı mübarizədə ən doğru yoldur. Bəzən insanlar çox qida qəbul etməklə organizmin müqavimətini artırmağı düşünürler. Lakin bu, doğru deyil. Immuniteti gücləndirmek üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi şəkildə qəbul etmək lazımdır.